



# AZƏRBAYCAN

ƏDƏBİ-BƏDİİ JURNAL

5  
2003

# ◆ DRAMATURGIYA

ELÇİN



## BÜLDÜZLAR ALƏMİNDE QƏTL

On bir şəkildən ibarət drama

### İŞTİRAK EDİRLƏR:

Qadın.  
Gənc kişi.  
Qonşu qadın.

Qonşu kişi.  
Şagird Həsənzadənin anası.

Zaman - 2001-ci il, payızın sonları.

Məkan - Bakı şəhəri.

### I. MƏHƏBBƏT

#### BİRİNCİ ŞƏKİL

Qadın, Şagird Həsənzadənin anası, Qonşu qadın, Qonşu kişi.

Qadının mənzili. Axşam. Səliqəli və sadə bir otaqdır: üst-üstə düzülmüş kitab rəfləri, paltar dolabı, divan-çarpayı, miz, stullar. Qadın mizin arxasında əyləşib və əlin-də qələm, mizin üstündəki bir qalaq şagird dəftərini yoxlayır.

QADIN (başını bulayır). Ay Həsənzadə, Həsənzadə!.. Sən bu kimyani haçansa başa düşcəkən, ya yox?

Pauza.

Kimyadan yaxşı şey var dünyada?

Pauza.

Hə, Həsənzadə?

Pauza.

(Dördindən köks ötürür.) "İki"... "İki", Həsənzadə!.. Düzdü, sənin möshur atan böyük adamdı, amma mən nə edim? Hə, Həsənzadə? Başa düşürəm e, son birçoğulsan, özün də pis oğlan deyilsən, amma kütən də, vallah, mən nə edim? Yenə "iki", Həsənzadə! "İki"! Ay aman, yeno anan golecek...

İşlə, üzü tamasaçırlara tərəf dayanmış Şagird Həsənzadənin anasının üzərinə düşür.

SAGİRD HƏSƏNZADƏNİN ANASI. Müəllimə, o, sizi, bilirsiz nə qədər çox istəyir!..

QADIN (əvvəlki kimi, mizin arxasında oturub dəftəro baxa-baxa). Məni istəməsin e, kimyani istəsin!

**ŞAGİRD HƏSƏNZADƏNİN ANASI.** Müəllimə, hamı bizi dən nəsə xahiş edir... Təkcə sizdən başqa...

**QADIN** (çiyinlərini çekir). Mənə nə lazımdı ki?..

**ŞAGİRD HƏSƏNZADƏNİN ANASI.** Yəni sizin bircə xahişiniz də yoxdu?

**QADIN** (fikirləşir). Var!

**ŞAGİRD HƏSƏNZADƏNİN ANASI** (sevincək). Hə? Nədir?

**QADIN.** Bax, bu (Barmağı) ilə mizin üstündəki dəftəri göstərir, kimyani öyrən-sin!

**ŞAGİRD HƏSƏNZADƏNİN ANASI. Of-f!..**

*Sagird Hesenzadənin anasının üzərinə düşən işq sönür.*

**QADIN** (qarışındakı dəftərə qiymət yazıb, qol çəkib, kənara qoyur və yeni dəf-tər açır). Əhmədəliyev, doğrusu, heç səndən də gözüm su içmir... Görək də... Görək sən nə yazmışsan?.. (Yoxlamağa başlayır.)

Pauza.

**Sağ ol, Əhmədəliyev!..**

Pauza.

Düzünü de, Əhmədəliyev, köçürmüsən? Hə?

Pauza.

Ay-ay-ay, Əhmədəliyev!.. Yüz faiz köçürmüsən!

**Qonşu qadın otağa daxil olur.**

**QONŞU QADIN.** Ay məlimə, yenə qapını açıq qoymusən?

**QADIN.** Açıq qoymuşam?

**QONŞU QADIN.** Hə...

**QADIN.** Olsun də... (Gülür.)

**QONŞU QADIN.** Necə, olsun də?.. Biri gəlib girir içəri!..

**QADIN.** Gəlib içəri girir? (Gülə-gülə.) Mən kime lazımmam?

**QONŞU QADIN.** A-a-a... Ay məlimə, vallah, sən çox qəribə adamsan!.. Neçə il-di sənə qonşuyuq? Az qala on ildi!.. Bu on ildə, allahın hər veren günü, axşamlar ya beləcə oturub dəftər yoxlaysırsan, ya da dərsə hazırlaşırsan. Bazar günləri də evi yığışdırırsan. (Ətrafi nəzərdən keçirərək.) Heç yığışdırımlı bir sey də yoxdu, onuz da hər tərəf tar-tomizdi...

**QADIN.** Bilirsin manım necə bir arzum var?

**QONŞU QADIN.** Nə arzu?

**QADIN** (gülə-gülə). Yaxşıca bir töküb-töküsdürəydiłər bu otağı, mən də sonra yiğib-yığışdırıdydım!..

**QONŞU QADIN.** A-a-a... Onda, gəl, səninlə yerimizi döyişək, görün, onda nə deyəcəksen?.. (Barmağını boğazına çekir.) Mən bura yiğilmişəm ev təmizləməkdən! Döyişək yerimizi?

**QADIN.** Axi, bu mümkün deyil... Bu dünyada hərənin öz missiyası var... "Missiya" bilirsin, nədi?

**QONŞU QADIN.** Yox.

**QADIN.** Elə bilməson yaxşıdı! (Gülür.) Mən bir az birtəhərom də, hə?

**QONŞU QADIN.** Yox e, ay molimə, bir, teatra gedəson, konsertə gedəson, nə bilmə, birlərin bir toyuna gedəson... Nə olub sənə, qocalıb, əldən düşməmisən ki, canı sulu adamsan! Vallah, məhəttəl qalmışam!.. Bezdişmir soni bu teklik?

**QADIN.** Tak niya oluram? (Gülür.) Bəs Əhmədəliyev? Bəs Həsənzadə?

**QONŞU QADIN** (təccübüla). Əhmədəliyev? Həsənzadə?.. Həsənzadə kimdi?

**QADIN** (dərindən körə ötürərək barmağını boğazına aparır). Məni lap bura yiğib!

**QONŞU QADIN** (heyrottə). A-a-a...

**QADIN** (daftarı göstərir). Bu gün də bir yağılı "iki" aldı!

Kiçik pauza.

**QONŞU QADIN** (başa düşərək). Eh!.. Mən də deyim, görəsən, Həsənzadə kimdi belə? (Başını bulayıf.) Nə deyim, vallah... Bizim kişi bu gecə növbətçidi, ye-

mək qoyurdum ona, gördüm ki, bizdə yumurta qurtarib. Səndə yoxdu? Sabah bazara gedəcəyəm, qaytararam.

**QADIN.** Soyuducuya bax. Olsun gərek.

**Qonşu qadın mətbəxə keçir.**

(Yeni dəftər götürür.) Bu kimdi? Aha, bu da bizim Məmmədli dostumuz! Səhər-dən haradasan? Gəl, bir az üreyimiz açılsın də!.. (Dəftəri oxumağa başlayır.)

**QONŞU QADIN** (mətbəxdən). Xörəkləri bişirirsən, hamisini yeyə bilmirsən, bir-bir yiğırsan soyuducuya...

**QADIN** (gözlərini dəftərdən ayırmayıraq). Qonağım geləcək!

**QONŞU QADIN** (mətbəxdən). Qonağın?

**QADIN.** Hə!

**QONŞU QADIN.** Nə vaxt?

**QADIN.** Mən nə bilim? (Dəftəri daha da diqqətlə oxuyur.) Bax, bu, başqa mə-sələ!..

**QONŞU QADIN** (mətbəxdən). Kimlə danışırsan?

**QADIN.** Məmmədliyəl!

**QONŞU QADIN** (elində iki yumurta, otağa girərək dəftərlərə işarə edir). O da bunlardandı?

**QADIN** (gülür). Əlbətte! Bəs, kimlərdən olacaqdı?

**QONŞU QADIN.** Qonaq deyirdin, o da?

**QADIN.** Yox, o, bunlardan deyil.

**QONŞU QADIN.** Bəs, haradandı?

**QADIN** (əli ile pancerəni göstərir). Ulduzlar aləmindən!..

**QONŞU QADIN** (başını bulayıf). Eh!..

Qapının ağızından öskürek səsi gelir, sonra əyninə polis forması geymiş Qonşu ki-şi qapıdan boyanır.

**QONŞU KİŞİ** (Qadına). Salam, məlimə! (Qonşu qadına.) Eve qayıtməq fikrin yoxdu? Növbəye getməliyem axı!..

**QADIN.** Salam! Salam! Keçin içəri.

**QONŞU KİŞİ** (otata daxil olur). Necəsiz, məlimə?

**QADIN.** Mən əlayam! Siz necəsiz?

**QONŞU KİŞİ.** Mən əla deyiləm!

**QADIN.** Niyə?

**QONŞU QADIN.** Ona gör ki, arvadı mənəm!

**QADIN** (gülür). Yox... (Qonşu kişiyə.) Deyin görək, siz niyə elə deyilsiz?

**QONŞU KİŞİ.** Düz otuz dörd ildir polis nəfəriyəm! İndiyə qədər, cəmi, iki cib-gir, üç nəfər də xuliqan tutmuşam, vəssalam!

**QADIN.** Bəs, nə olmalydi?

**QONŞU KİŞİ.** Heç olmasa, bir nəfər qatil tutaydım!

**QADIN.** Qatil? (Həyəcanla.) Ay aman!.. Arzuya bax e!..

**QONŞU QADIN.** Mağıl, bir qatil tutsaydı, heç olmasa, pul mükafatı verordilər!

**QONŞU KİŞİ** (gülerək başını bulayıf). Məndə o bəxt hanı!?

**QADIN.** Siz heç bilirsiz, nə arzulayırsınız?

**QONŞU QADIN.** A-a-a!.. Nös bilmirik? İstəyirəm ki, mənim ərim də bir qatil tutsun də!..

**QADIN.** Axi, qatil arzulamaq olmaz!

**QONŞU QADIN.** Nös? Başqları qatil tuta bilər, mənimki yox?

**QADIN.** Axi, qatil arzulamaq, o deməkdir ki... görək kimsə, kimi iso öldürsün ki, qatil olsun, sonra da siz o qatili tutasız!

Kiçik pauza.

**QONŞU QADIN** (bir az pərt). Məlimə, sen həmişə, ona necə deyirlər, mürök-kəblədirsinərən hər şeyi... Ona görə də... (Sözünü yarımcıq kosır.)

**QADIN.** Nə? Ona görə do, no?

**QONŞU QADIN.** Heç...

**QADIN.** Yox, de! Demirsən? (Gülür.) Onsuz da bilirom nə demək istəyirdin. Demək istəyirdin ki, ona görə də işlərin düz götərmir, qırıq bir yaşın var, amma evdə qarışmam, tok qalmışan... Hə?

**QONŞU QADIN** (özünü itirmiş). Mən... mən elə demək istəmirdim...

**QADIN.** Niyə? Lap elə demək istəyirdin, özün də düz deyirdin! (Gülür.)

**QONŞU KİŞİ** (arvadına). Mən getdim.

**QONŞU QADIN.** A-a-al! Dayan da, bu saat yemək qoyacağam, özünlə aparanan.

**QONŞU KİŞİ.** Yox, istəmirəm... Sağ ol, məlimə! (Otaqdan çıxır.)

**QONŞU QADIN** (Qadina). Yenə acıq elədi. (Örənin ardınca gedərək.) Necə istəmirəm? Söhərcən ac qalacaqsan orda? (Otaqdan çıxır.)

Pauza.

**QADIN** (dəftərə baxır). Belə-bələ işlər, Məmmədli!

Pauza.

(Başını dəftərdən qaldırır.) Arzuya bax, e!.. Qatıl tutmaq!.. (Yenə dəftərə baxır.) Vallah. Məmmədli, sən kimyaçı olacaqsan! Özü də, yaxşısından! (Başını dəftərdən qaldırır.) Ancaq, bilirsən, Məmmədli, hamı ailə qurmaz ki... Bu boyda dünyadı... Gərək tok qalan da olsun də... (Başını yuxarı qaldırıb tavana baxır.) Bilmirəm, Məmmədli, siz də indi özünüze ulduz seçirsiniz, ya yox, amma bizim vaxtumızda hərəmiz özümüzə bir ulduz seçirdik... Sənin boyda olanda, Məmmədli, mən də ulduzlar aləmindo dolasırdım... Mənim də o ulduzlar aləmində öz ulduzum var idi... Özüm tapıb seçmişdim onu... O qədər ulduzun arasından seçmişdim... Gecələr göyə baxan kimi, onu tapırdıam... Yaxşı səhətlərimiz olurdu onunla... Mənə yaxşı sözər deyirdi... Göydə nə qədər ulduz var, axta, onlar da bir-birinin eyni deyil!.. Bilirsən, ey mənim ağıllı şagirdim, ey gələcəyin böyük kimyaçısı, mənim o ulduzum da, bir kündə tək-tən-haydi, amma onda mən buna fikir vermirdim... Özü də, mənə elə yaxşı sözər deyirdi ki...

Pauza.

Qoy bir baxım, görün, durur o ulduz? Qoy, görün, tapa bileyəyəm onu? (Qalxıb pəncərəyə yaxınlaşır və pərdəni kənarə çəkib şüşədən göye baxır.) Vay... Na yaman bulud bürüyüb gögün üzünü?.. (Yerinə qayıdır oturur.) Yox, bulud məsələsi deyil, Məmmədli, ezzizim... O ulduz... bilirsən... o ulduz məndən utanır, ona görə də məndən gizlənir... O vaxt mənə dediyi o gözəl sözər var idi e, onlara görə məndən utanır... Amma nəhaq yero! Həyatdı də!.. Sən ona de, utanmasın məndən... Yox, yaxşısı budu, sənin besini yazım! (Qələmi götürüb dəftərdə qıymət yazır.)

İşq sörür.

### İKİNCİ ŞƏKİL

*Qadın, Gənc kişi.*

*Qadının mənzili. Gecə. Qadın otaqda var-gol eda-edə əlindəki kağıza baxır.*

**QADIN.** Deməli, sabah sohər doqquz otuzda — altıncı sinif... Altıncı... Oy, Həsonzadə, yənə soninlə görüşürük... Sən allah, adam ol, indi otur, bir az oxu, ezbərlə, na eləyirsin, elə ki, sehər yeno "iki" almayasan... Heç olmasa, ağzını açıb, iki kəlmə söz de, üzümə baxıb gözlərini döymə, ay Həsonzadə!.. (Dayanır.) Dayan! Bu saat sənə telepatik siqnallar göndərəcəyim ki, oturub kimyani oxuyasan! (Gözlərini yumub bir müddət bədənini gərgin vəziyyətə salır, guya, telepatik siqnallar göndərir, sonra dərinəndə köks ötürür.) Həsonzadə, bundan sonra da sohər "iki" alsan, vallah, olac day ona qalib ki, olımo oxlov alıb səni, o ki var, döymə! (Kağıza baxır.) On iyirmidə — doqquzuncu sinif, on bir onda — yeddinci sinif... Gecə vaxtı yağışa bax da!.. (Pəncərəyə yaxınlaşır şüşədən baxır.) Lap leysandı... Göyün hırsı tutub yer üzünlə!.. Düzdü, bir az gecikib, amma hər halda, axırı ki, hirsənləb də... Yaxşı... (Var-gol edir.) Yatmaq lazımdı!.. Get, işığı söndür, gir yerinə... Yox, elə yox, düz demədin,

bəlo demək lazımdı: get, işığı söndür, gir buz kimi yerinə, gözlərini yum və özünü məcbur elə ki, yatasan! Heç nə fikirloşmə! Bildin? Təkcə onu de görəm, molekul anlayışını birinci kimlər irəli sürüb? Amedeo Avonadro və kim? Amper! Düzdür!.. Amperin adı nadir? Andre Mari! Bəli, Andre Mari Amper!.. Andre Mari və Amedeo, ey gözəl insanlar, sizin heç ağlıniza golərdi ki, az qala 200 il keçəcək, Azərbaycan adlı bir məmləkətdə... Bakı adlı bir şəhərdə... şəhəri yağış yağan bir payız gecəsi... bu mənzildə... baxmaqdan gözlərim mazol olmuş bu dörd divar arasında... şagirdlərin sevmədiyi və... və qorxduğu çox ciddi kimya müəlliməsi, yoni ki, mən, sizin, ey Andre Mari və hörmətli Amedeo bəy, sizin adınızı əzberləyəcək? Ay ağlıniza gəldi ha!.. Bu divarlara isə, nifrat edirəm! (Qışqırır.) Eşidirsiz? Nifrat edirəm!.. Nifrat edirom!..

Pauza.

Qışqırma... Nə olsun, nifrat edirəm? Sökəcəksən bu divarlan? Yox... Get, get, yet! Geconin yarısı! İşığı söndür, gir yerinə! Qaranlıqdan da qorxma! Bəbə deyilsən! Ürayın da darixmasın! Yaxşı, işığı söndürmə, elə, işqda yat... Hə, nə oldu, gedirən yatmaq? (Dərindən köks ötürür.) Yaxşı... Bir azdan gedərsən... Onda, de görəm, valentlik haqqında təlimin əsasını kim qoyub? İngilis alimi Franklend! Əhsən! Neçənci ildə? 1852-ci ildə! (Ayaq saxlayır.) 52, yoxsa 53? Deyəsən, axta, skleroz baslayıbl!.. Tez deyil?.. Hə?.. (Rəflərə yaxınlaşaraq kitab götürüb açır.) Bu saat... Valentlik... Aha!.. Yox, hələ skleroz yoxdur! 1852-ci ildə! Skleroz yoxdu, amma hələ yoxdu də, hələ... Bir azdan gələcək. (Yamsılayır.) Tik-tik!.. Ey, kimya müəlliməsi, aç qapını, tez elə, mənəm, sklerozam, golmışam!.. (Kitabın yerinə qoyub var-gəl edir.) Bəs atom, molekul və ekvivalent nə vaxt tamam dəqiqləşdi? 1860-ci ildə! Düzdür! Harada? Karlrued Beynəlxalq Kimya Kongresində! İndi isə, de, görəm, spektral analiz nedir və onun... (Qəfələn səsini kesərək iti addimlarla pəncərəyə tərəf gedib qışqırır.) Bəsdir! Nə qədər yağmaq olar! Bu qədər yağış olar?! Adamın ürəyi partlayır! Bəsdir!

Pauza.

Yaxşı... Sakit ol... İstəyirsin, kaset qoyum, çalsın, sən də oyna özünən doyunca! Hə, yaxşı, istəmirsən, istəmə... Onda zəhmət çək, gözəl kimyani təkrar elə... De, görəm, elementlərin dövri sistemi necə yarandı?

*Qapının zəngi çalınır.*

*Monim zəngimdi?*

*Zəng bir də çalınır.*

Qapını bağlamışam? (Qapiya tərəf qışqırır.) Gəlirəm, ey gözəl qonşu! Ev kirayaşı, işq pulu, su pulu yüksənlərdən başqa, mənim yeganə zəng vuranım sənsən, ey gözəl qonşu! Gəldim! (Qapiya yaxınlaşır.) Hə, bir də qaz pulu yüksəndən başqa! (Qapını açıb təccübə baxır.)

Pauza.

Siz kimi istəyirsiz?

**QAPI KƏNDARINDAN SƏS.** Salam...

**QADIN.** Salam... Sizə kim lazımdı?

**QAPI KƏNDARINDAN SƏS.** Məni tanımadız?

*Qadın qapiya tərəf zənnət baxaraq geri addimlaysı.*

*Gənc kişi otağa daxıl olur.*

**GƏNC KİŞİ.** Tanımadız, hə, müəllimə?

Kiçik pauza.

**QADIN** (diqqətən gözönülməz qonağa baxaraq). Kitab... Sizsiz?.. Sənsən?

**GƏNC KİŞİ.** Hə... Mənəm...

**QADIN.** Son... son... (Qonağın suyu süzülen saçlarına, ıslanmış kostyumuna baxaraq, heyrola.) Son haradan golmison?.. Nə münasibotlo?..

**GƏNC KİŞİ.** Haçansa golmoliydim də, bura... Axır ki, goldim...

**QADIN.** Siz... sən lap suyun içindəsen ki!..

**GƏNC KİŞİ.** Yağış yağır...

**QADIN.** Dayan görüm... Axşam mən məktəbdən qayıdanda, bizim blokla üzbeüz səkidi dayanan sən idin?

**GƏNC KİŞİ.** Hə...

**QADIN.** Siz... sən o vaxtdan elə orda dayanmışan?

Pauza.

Yağışın altında?

Pauza.

Dünen də, deyəsən, orda dayanmışdin... Sən idin? Hə?

Pauza.

Niyə?

**GƏNC KİŞİ.** Ürək elmirdim gelim...

**QADIN** (təcəcübə). Ürək elmirdin? (Əli ilə gicgahını tutur.) Vallah, heç nə bəşə düşmürəm... Keç içarı... Çıxar pencəyi...

**GƏNC KİŞİ.** Eybi yoxdur...

**QADIN.** Neca eybi yoxdur? Çıxar. Çıxar pencəyi. (Qapının yanındakı asılıqdan paltarasani götürüb ona uzadır.) Ala. As pencəyini.

*Gənc kişi pencəyini çıxarıb paltarasana keçirir və əlində tutur.*

As də... As burdan.

*Gənc kişi paltarasani asılıqdan asır.*

Keç, otur...

*Gənc kişi mizin arxasındaki stulda əyləşir.*

Üşüyürən?

**GƏNC KİŞİ.** Yox...

Pauza.

Tanıdız məni... Elə bilirdim, tanımayaçaqsız...

**QADIN.** Tanıdım... Əlbəttə, tanıdım...

**GƏNC KİŞİ.** Bu qədər il keçib...

**QADIN.** Deyim də sənə... Düz on doqquz ildi, mən müəllimlik edirəm. Mən institut qurtaranda, birinci dəfə sizin sinifə girəndə iyirmi iki yaşım var idi... Sən də həmin 10-cu sinifin şagirdi idin, deməli, on yeddi yaşın var idi...

**GƏNC KİŞİ.** Yox, on səkkiz. Mən məktəbə bir il gec getmişəm.

**QADIN.** Yaxşı, on səkkiz olsun... Hami sənə "Kitab" deyirdi, çoxlu kitab oxuyurdun, ona görə... Həmin sinifdə bir sən idin çoxlu kitab oxuyan, bir də Cəfər. Fəmili ne idi? Əhmədov! Əhmədov Cəfər. İndi jurnalistdir, özüne də təxəlliş götürüb; Cəfər Elsevor! Amma, yadimdadı, oxumaqda heç Cəfər də sənə çatmadı! Sənin mütləq bütün məktəbdə məşhur idi! (Onu, başdan ayağa, diqqətlə süzür.) Yaxşı... Da-nış görüm!..

**GƏNC KİŞİ.** Nə danışım?

**QADIN.** Nə bilim, nə danışsan? Niyə gelmişən? Bir sözün var ki, gelmişən də!.. Pauza.

On səkkiz ildən sonra, birdən-birə, suyu süzüle-süzülə peydə olursan, özün də de-virən ki, nə danışım?

Kiçik pauza.

Yənə elə kitab oxuyursan?

**GƏNC KİŞİ.** İmkan olanda...

**QADIN.** İmkan az olur?

**GƏNC KİŞİ** (çıyinlərini çökür). Belə də...

**QADIN** (hırslısan). A kişi, son day şagird deyilsən ki, çıyinlərini çökirsən?.. Da-yan görüm! (Gözərini yumub fikirleşir.) Sonin bir anan var idi... Belə... gözlə bir qasıdn idi... saçlarına da xına qoyurdu... Düz deyirəm?

**GƏNC KİŞİ.** Hə...

**QADIN.** İndi, yəqin, bir az qocalıb, hə?

**GƏNC KİŞİ.** Vəfat edib...

**QADIN.** Bağıشا... Allah rahmet eləsin... Sən, deyəsən, tek övlad idin...

**GƏNC KİŞİ.** Hə, tek idim...

**QADIN.** Gərək ki... sənin atan da hələ o vaxt vəfat etmişdi... Ananla ikiniz idiz, hə?

**GƏNC KİŞİ.** Hə...

**QADIN.** Baş, indi, ailən, uşaqların?

**GƏNC KİŞİ** (başını bulayır). Yoxdur...

**QADIN.** İndiyəcən evlənməmisən?

**GƏNC KİŞİ.** Yox...

Pauza.

**QADIN.** Mənə bax, mən kəlbətinla bir-bir səndən söz dərtib çıxarmalıyam? Ge-cənin yarısı birdən-bira peydə olursan, özün də gah başını bulayırsan, gah da çıyin-lərini çəkirsən! Nə sözün var? Niyə gelmişən bura? Bu yağışda, bu vaxt adam ad-a-min evinə gələr? Bəlkə yatmışdım mən?

**GƏNC KİŞİ.** Siz həmişə gec yatırsız... İndi də görürdüm ki, yatmamışız...

**QADIN** (heyret içinde). Sən gecələr gelib küçədən mənim işığımı baxırsan ki, nə vaxt yatram?

Pauza.

(Birdən xatırlayaq.) Dayan... Mən səni bir dəfə də görmüşdüm... Hə? Bu saat... Doxsanıncı illərin lap evvəlləri id... Metrodaydı, ya bazardaydı, haradayıdı? Özü də, səni görəndə nəyəse təəccüb elədim?.. Niyə?.. Yaxşı yadına getire bilmirəm...

**GƏNC KİŞİ.** Doxsan ikinci ildə... Metroda. Siz metrodan çıxırdız, rastlaştıq, sa-lamladıq. Mən formadıydım...

**QADIN.** Nə formada?

**GƏNC KİŞİ.** Hə, əsgər formasındaydım. Hospitaldan çıxmışdım...

**QADIN.** Hospitaldan?

**GƏNC KİŞİ.** Hə. Şuşadan məni Gəncə xəstəxanasına apardılar, ordan da Bakı-ya, herbi hospitala gətirdilər.

**QADIN.** Şuşada döyüşürdün?

**GƏNC KİŞİ.** Hə.

**QADIN.** Orda yaralandın?

**GƏNC KİŞİ.** Hə...

**QADIN.** Şuşa veriləndə sən ordaydın?

**GƏNC KİŞİ.** Yox. Hospitaldan sonra məni Gədəbəyə göndərdilər.

Pauza.

**QADIN.** Bayaq sən nəsə dedin axı... Nə dedin?

**GƏNC KİŞİ** (çıyinlərini çökür). Bilmirəm...

**QADIN.** Yena çıyinlərini çökir!.. Nə dedin bayaq? Hə, sən dedin ki, haçansa gol-meliydim bura... Belə dedin?

**GƏNC KİŞİ.** Hə...

**QADIN.** Bu nə demək idi, başa düşmədim?..

Pauza.

Mənə bax, keçmiş şagird, sən bura susmağa golmisen?

Pauza.

Yoxsa pencəyini qurutmağa golmisen?

Pauza.

**GƏNC KİŞİ** (həyecanla). Bu on səkkiz ildə mən... mən hər gün sizinle danışmışım...

**QADIN.** Nə?

Pauza.

(Heyrətli.) Mənimlə danışmışım?

**GƏNC KİŞİ.** Hə...

**QADIN.** Harda?

**GƏNC KİŞİ.** Öz təsəvvüründə...

Pauza.

**QADIN.** Sən öz təsəvvüründə hər gün mənimlə danışmisan?

**GƏNC KİŞİ.** Hə...

**QADIN.** Niye?

**GƏNC KİŞİ.** Ona görə ki...

**QADIN.** Hə, ona görə ki, nö?

**GƏNC KİŞİ** (çox həyacanlı). Ona görə ki... Ona görə ki, mən sizi sevirəm...

Pauza.

**QADIN.** Mənə bax, sən sərxaş-zad deyilsən?

**GƏNC KİŞİ.** Yox...

**QADIN.** Bir dəqiqli!.. Bir dəqiqli!.. (Ayağa qalxıb iki eli ilə də gicgahlarını tutub var-gəl edir.) Mən onuncu sinifdə sənə dərs demişəm... Sonra sən məktəbi bitirmisən... Mən bir də səni görməmişəm... On il bundan qabaq, bir dəfə görmüşəm... Deyirsən ki, metroda rastlaşmışıq... Amma bütün bu müddət ərzində, yoni on səkkiz il sən hər gün özün özünlə danışmisan, daha doğrusu, öz təsəvvüründə mənimlə danışmisan... Çünki sən məni... (Gülür.) Çünki... çünki, demə, sən məni sevirmişən...

Pauza.

Sən xəstə deyilsən?

**GƏNC KİŞİ** (ayağa qalxaraq pərt). Yox, mən xəstə deyiləm. Ona görə də mən bura gəlmək istəmirdim. Mən bilirdim ki, bu səhəbət bir az dəli sayıqlamasına oxşaya biler. Ancaq... (Sözünü yarımcıq kəsir.)

**QADIN.** Nə ancaq?

**GƏNC KİŞİ.** Ancaq baxır kiminçün!

Pauza.

Sağ olun. (Qapıya tərəf addimlayır.)

**QADIN** (arxadan diqqətlə ona baxaraq). Saçları nə vaxt ağardın belə?

**GƏNC KİŞİ** (bir an ayaq saxlayaraq Qadına baxır). Heç xəbərim olmadı... (Gülməsiyir.) Bir də baxdım ki, ağarıb...

**QADIN.** Elə olur də... Adamın xəbəri olmur. Mən də birdən-birə gördüm ki, saçları ağarıb... (Öləni saçlarına aparır.) Rəngdi...

**GƏNC KİŞİ.** Sağ olun...

**QADIN.** Pençək suyun içindədi, onu necə geyəcəksen?

**GƏNC KİŞİ.** Suyun içindədi, içində deyil, bunun bir monası yoxdur!..

**QADIN.** Yadına golir... Sinifdə danışanda, həmişə böyük yazıçılarından sitatlar götirirdin. İndi yenə sitatla danışırsan?

**GƏNC KİŞİ** (gülümşəyir). Hərdən olur... Bağışlayın məni... Doğrudan da, gecənin yarısı ağılsız bir iş görmüşəm... Sağ olun...

**QADIN.** Saq ol...

Gənc kişi olini uzadıb qapını açmaq istəyir.

Sən gərk moni başa düşəsən!

**GƏNC KİŞİ.** Mən sizi başa düşürom. Ancaq mon də dolixanadan qaçış gəlməmişəm. Belə olsayıd... (Sözünü yarımcıq kəsir.)

**QADIN.** Bu nə adotdi e, sondo? Sözünü niyo yarımcıq kəsirson? Belə olsayıd, nə?

**GƏNC KİŞİ.** Belə olsayıd... onda hor sey çox primitiv olardı...

**QADIN.** Primitiv olardı? (Gülümşəyir.) Çok dorindən gedirson!.. Sən həmişə belə olson, yoxsa, indi bir sözdü, deyirson?

**GƏNC KİŞİ.** Bilmirəm... Ancaq istəyirəm, siz biləsiz ki, mon nə sərxaşam, nə do xosto!..

**QADIN.** Aha!.. Sözlərim xətrinə doyb!.. Gözənləməz gecə qonağımız port

olub!.. (Bir az çılgın.) Bəs, sənco, mən nə fikirləşməliyəm? Gecə, yaraşlıq bir oğlan... saçları vaxtsız ağarmış bir oğlan... Nuh-Nəbinin dövründə mənim şagirdim olmuş bir oğlan... birdən-biro peyda olur ki, on səkkiz ildir mən özüm özümlə... mən öz təsəvvürümüzə hər gün sizinlə danışmışam... və... və mən sizi sevirəm!.. (Gozişir.) Alındı, vallah!..

**GƏNC KİŞİ.** Mən sizi başa düşürom. Buna görə də mən golmək istəmirdim... Ancaq daha mümkün deyildi... Mən dərəcədən özü özünə təzyiq edə bilər!.. İnsan nə qədər özü özünə təzyiq edə bilər!.. İnsan nə qədər öz hissələrini cilovlayar!..

**QADIN.** Yeniyetmə vaxtı, adam çox aşiq ola bilər. Mən də Rac Kapura aşiq olmuşum, nə olsun!.. Keçib gedir də...

**GƏNC KİŞİ.** Görünür, həmişə keçib getmir... Sağ olun...

**QADIN.** Valla, bilmirəm ki, nə deyim?..

**GƏNC KİŞİ.** Başa düşürom... (Seziləcək bir səkkazm ilə.) Mənim gecə yarısı burada golmeyim... bu yaşış... mənim bu sözlərim absurd pyeslərə oxşayır...

**QADIN.** Absurd pyeslərə... Yadına düşür, o zaman da belə intellektual danışdırın. Bozən sinifdəkilər səni başa düşmürdü...

**GƏNC KİŞİ.** Adamı başa düşmək çətin idi... (Qapını açır.) Sağ olun...

**QADIN.** Hərə gedirən?

**GƏNC KİŞİ.** Bunun da mənəsi yoxdur...

**QADIN.** Dayan görüm. (Var-gəl edərək, elə bil, özü-özü ilə danışır.) Valla, elə bildi, bu saat kimsə mənim qulığuma piçıldır ki, sənin heç getməyə də bir yerin yoxdu... (Gənc kişiye.) Hə?

**GƏNC KİŞİ.** Dünya genişdir...

Pauza.

**QADIN.** Bilirən, nə var? Pencəyi qoy yerinə, gəl, otur burada.

**GƏNC KİŞİ.** Mən gedirəm...

**QADIN** (oli ilə mizin arxasındaki stulu göstərir). Gəl otur! Özün də danış! Nə başını bula, nə də ciyinlərinə çök! Danış görüm, sən... sən... sən kimsən?

Pauza. Sənə Gənc kişi pencəyi yenə asılıqdan asır.

Dedim ki, gəl otur!

Gənc kişi gəlib bayaqkı yerində oturur.

Hə, başla, görüm!

**GƏNC KİŞİ.** Nə başlayım?

**QADIN.** Axi, sən kimsən?

**GƏNC KİŞİ** (gülümşəyir). Bəyəm dünyada elə adam var, axıracan özünü tamis ki, o, kimdir?

**QADIN.** Yox! Yox! Bu olmadı! Bilirən, şortlu belə kosirik sənin! İntellektual sözləri qoyursan bir kənar! Mənimlə çox sədo danışırsan, bildin?! İndi, de, görüm, sən kimsən?

Pauza.

Bayaq mən düz deyirdim?

**GƏNC KİŞİ.** Nəyi?

**QADIN.** Sənin getməyə bir yerin yoxdu, hə! Düz deyirdim?

**GƏNC KİŞİ** (başı ilə toslaşdır edərək güclə). Düz deyirdiz...

**QADIN** (osobi). Niyo ax! Niyo? Nə olub? Sənin başına nə qozavü-qədər gəlib? Bu dünya niyə belə qəddar olub sənin?

Pauza.

Yaxşı... Sən bizim məktəbi bitirdin. Belədir?

**GƏNC KİŞİ.** Hə.

**QADIN.** Sənra?

**GƏNC KİŞİ.** Sənra universitetə girdim... Filologiya fakültəsinə...

**QADIN.** Cofor Elsevorlö bir yerdi? O da universitetin filologiyasını bitirdi. İndi, buyur. Bakının bəş möşhur jurnalisti varsa, biri odu!

**GƏNC KİŞİ.** Hərənin bir taleyi var...

**QADIN.** Sən taleye inanırsan?

Pauza.

Yaxşı... İnansan da, inanmasan da, tale, taledir! Deyəsən, mən də səfəh fəlsəfəçiliyə başladım!.. Deməli, universiteti bitirdim...

**GƏNC KİŞİ.** Yox, bitirmədim...

**QADIN.** Niye?

**GƏNC KİŞİ.** Çünkü... Həbs olundum...

**QADIN (heyrətlə).** Həbs olundun? Nəyə görə?

**GƏNC KİŞİ.** Bu baradə danışmaq istəmirməm...

**QADIN.** Yox, necə yəni danışmaq istəmirməm? Birdən-bira gəlib çıxmışan bura, indi zəhmət çək, hər şeyi danış! Mən bilməliyəm! Əgər, sən mənim yanına gəlmisinə, onda, mən hər şeyi bilməliyəm! Bilməliyəm ki, niyə... nə üçün... niyə bu həyatda səninki belə gatırməyib? Axi diribəş idin, hamidən qat-qat artıq mütalən var idi, savadlıyın, hesabla, sənin gözel perspektivlərin var idi...

Amma, gətirməyib, hə, səninki, düz başa düşürəm mən?

**GƏNC KİŞİ.** Yəqin...

**QADIN.** De, görüm, nə üçün səni həbs etdilər?

**GƏNC KİŞİ.** Mənimlə bir qız oxuyurdu...

**QADIN.** Hə? Çəkinmə də, danış... Nə oldu? Səninlə bir qız oxuyurdu...

**GƏNC KİŞİ.** Kimsəsiz, təmiz, çalışsan bir qız idi.

**QADIN.** Gözəl idi?

**GƏNC KİŞİ.** Hə...

**QADIN.** Sonra?

**GƏNC KİŞİ.** Bizim professor var idi, həm də kafedranın müdürü idi... Oğlu var idi onun... Həmin qızı taqib edirdi... Maşının sürüb gəlib dayanır universitetin qabağında... Qız göz verirdi, işləq verirdi.

Qız ondan qorxurdu... Məndən kömək istədi... Mən də...

Pauza.

**QADIN.** Mənə bax! Birdən sən qatil olarsan ha?!

**GƏNC KİŞİ** (gülümsəyir). Yox, qatil deyiləm... Dalaşdıq onunla...

**QADIN.** Bir sözlə, onu döydün! (Gizli bir rişxənd ilə.) Belə çıxır ki, sən ritsar-san! Hə?

**GƏNC KİŞİ** (incimiş). Siz dediz, danış, mən də danışdım...

**QADIN.** Sən həmişə belə tez inciyirsən? Yaxşı... O harınlamış oğlanı əzişirdin, ləp yaxşı da elədin! Elə buna görə həbs etdilər səni?

**GƏNC KİŞİ.** Bir az azılımışdı... Atası məni universitetdən çıxardırdı, prokurorluğa şikayət elədi, sonra da məni tutub dörd il iş verdilər...

**QADIN.** Baş, qız demədi ki, iş nə yerdədi?

**GƏNC KİŞİ.** Yox...

**QADIN.** Niye?

**GƏNC KİŞİ.** Qız üzümə durdu ki, təqsir məndə olub...

Pauza.

**QADIN.** Yaziq qız... Qorxudublar də onu...

**GƏNC KİŞİ.** Yəqin...

**QADIN.** Sonra nə oldu?

**GƏNC KİŞİ.** Həbsxanadan çıxandan sonra, burda qala bilmədim. Getdim Sibir, Tomsk vilayetine... Kolpaşova rayonunda baliq kombinatında işə girdim...

**QADIN.** Balaq kombinatında? Nə işinə?

**GƏNC KİŞİ.** Fəhlə... Tomsk universitetində tozodon imtahanı verdim, qəbul olundum, qiyabi... Ancaq sonra burda Qarabağ hadisələri başladı... Orda qala bilmədim, qayıtdım... Bir başa cəbhəyə getdim... Sonra hospital... Sonra yənə cəbhə... Əsgərlək... Keçən ay hərbi xidmətdən azad olundum... Belə də... Bu da monim hoyatum!

Pauza.

**QADIN.** Anan nə vaxt vəfat etdi?

**GƏNC KİŞİ.** Mən həbsxanada olanda...

Pauza.

**QADIN.** Balaq kombinatında fahla... Orda, o Kolpaşovo deyirsen, nədi, orda şaxta neçə dərəcə olurdu?

**GƏNC KİŞİ.** Əlli beş-altmış dərəcə...

**QADIN.** Hə, dostum... Həyatın elə də uğurlu olmayıb...

**GƏNC KİŞİ.** Ancaq bundan da pis ola bilərdi...

**QADIN.** Bundan da pis? Başa düşmədim... Nə demək istəyirsən?

**GƏNC KİŞİ.** Demək istəyirəm ki... (Get-gedə, elə bil, qızışır.) Siz olmasaydınız, hər şey bitəcəkdi! Bəlkə də bu, pis kitablardakı kimi səslənir, ancaq, qoy olsun, bu həqiqətdi! Ola bilsin ki, bu maniakal bir bağlılıqda mənim başında, bilmirəm! Ancaq olani budur! Siz olmasaydınız, mən sinacaqdım! Məhv olacaqdım! Ancaq mən sizi fikirləşirdim, hər dəfə sizi gözlərimin qabığına gotirirdim, sizdən güclərdim!..

**QADIN** (əsəbi). Bəsdir! Mənim belə sözlərdən xoşum gəlmir!

**GƏNC KİŞİ.** Mən həqiqəti deyirəm.

**QADIN.** Lazım deyil! (Pancoraya yaxınlaşıp şüşədən eşiye baxır.) Gör necə yağır?!.. (Gənc kişiyyə torəf çöñür.) Bəs, sənin qohumların, yaxınların?

**GƏNC KİŞİ.** Mən heç kimi görmək istəmirəm!

**QADIN.** Belə çıxır ki... indi... gecəni burda qalmaq fikrindəsən?..

**GƏNC KİŞİ** (ayağa qalxır). Yox, mən gedirəm.

**QADIN.** Hara gedirəm?

Pauza.

Bilmirəm, vallah, nə deyim?.. (Yenə pəncərə şüşəsindən eşiye baxır.) Bu yağışın altına atmayacağam ki, sən... (Gəlib dolabdan yastıq, adyal çıxarır.) Ala. Get, mətbəxə özüne yer düzəlt, yat... Şəhər özüne bir çarə qılarsan! Eşidirsən? İndi, get mətbəxə. Qapını da ört!

Gənc kişi torəddüd içində yastiğı, adyali qadından alıb dayanır.

Get, get mətbəxə.

Pauza

Get də, deyirəm!.. Mən yataqmək istəyirəm!..

Gənc kişi mətbəxə keçir. Qadın ayaq üstə bir müddət onun ardınca baxır.

İşləq sənür.

#### ÜÇÜNCÜ ŞƏKİL.

*Qadın, Gənc kişi.*

*Qadının mənzili. Gəca. Həmin otaqdır, ancaq sahnənin sağ küncündə mətbəxin də bir hissəsi görünür.*

*Səhnə qaranlıqdır.*

*Qadın otaqdakı divan-çarpayıda uzamb.*

*Gənc kişi mətbəxdə, kətilin üstündə oturub siqaret çekir.*

*Qadın, əynində gəca köynəyi, qalxbət yerində oturur və bir müddət yağışın səsinə qulaq asır. Sonra yənə uzanır.*

*Ümumi süküt içində yalnız şidirgi yağışın səsi eşidilir.*

*Gənc kişi siqareti söndürür.*

*Qadın yənə qalxbət yerində oturur, sonra durub pəncərəyə torəf golur və şüşədən eşiye baxır.*

*Gənc kişi qalxbət mətbəxlə otağın qapısı uzundə dayanır. Sonra qapını açıb otaga girir və dayanıb Qadına torəf baxır.*

Pauza.

*Gənc kişi Qadına torəf yaxınlaşır və onun bir addımlığında dayanır.*

*Qadın başını pəncərə şüşasından çəkir və albatta, bilir ki, Gənc kişi arxada dayamıb. Pauza.*

*Gənc kişi əlini Qadının çıynına qoyur.*

**QADIN** (həyəcan və təlaşla). Yox!.. Yox!..

*Gənc kişi o biri əlini də Qadının çıynına qoyur və qadını özünə təref çəkir. (Ona sari gevirlərək.) Yox!.. Yox!..*

**GƏNC KİŞİ**. Sənsiz mənim üçün həyat yoxdur! Bu əclaf dünyada səndən başqa mənim heç kimim yoxdur! (Onu qucaqlamaq istəyir.)

**QADIN** (iki olila də Gənc kişini özündən uzaqlaşdırmaq istəyir). Yox!.. Yox!.. (Birdən-birdə Gənc kişini qucaqlayır.) Bu qədər illər boyu sən haradaydın?!

*İşləq sənür.*

### DÖRDÜNCÜ ŞƏKİL

*Qadın, Gənc kişi.*

*Qadının mənzili. Axşam. Gənc kişi mizin arxasında əyləşib. Qadın mətbəxdən çay gətirir.*

**QADIN** (çayı Gənc kişinin qarşısına qoysaq). Sən heç bilirsən nə eləmison?

**GƏNC KİŞİ** (ehtiyatla). Nə eləmison?

**QADIN**. Sən hayatı mənə sevdirmison!

**GƏNC KİŞİ** (gülümşəyir). Dostoyevski deyirdi ki, həyatın özünü daha artıq sevmək lazımdır, nöinki həyatın mənasını... Mən...

**QADIN** (onun sözünü kəsərkən). Bilmirəm, sonın Dostoyevskin nə deyirdi, nə demirdi, amma mən səhər yuxudan dururam, sevinirəm ki, yaşayıram! Başa düşürsən? (Onuna üzbeüz mizin arxasında əyləşir.) Yox, bunu heç kim başa düşə bilməz!.. Sən də!

**GƏNC KİŞİ**. Mən də?

**QADIN**. Hə, sən də! Bax, mən indi oturub sənə baxıram, hə? Nə qədər də istəsəm, baxaram, yoxsa baxmaram?

**GƏNC KİŞİ** (gülür). Baxarsan...

**QADIN**. Amma bu otaqda heç vaxt belə şey olmayıb! Bu otaqda mən həmişə bilişən hara baxmışam?

Kiçik pauza.

Bax, bura! (Barmağını uzadıb divarı göstərir.) Divara! Divara baxmışam! Sən bu-nu başa düşə bilişən? Ömründə mənən belə şey olmamışdı! Ömründə heç vaxt sə-hor yuxudan duranda, ürəyimden keçməmişdi ki, nə yaxşı ki, mən varam! Nə yaxşı ki, dünya var! Heç vaxt! Uzun sözün qisası, bilişən, nə var? (Sözləri heca-heca tə-ləffüz edir.) Mən ya-şa-yı-ram!..

Kiçik pauza.

Bir az gurultulu səslənir, ha? (Gülür.)

**GƏNC KİŞİ**. Yox...

**QADIN**. Saslaşın do, neyloyım?.. Bu həqiqətdi, necə səslənir, qoy, elə də səs-lənən! Mən daha bayquş kimi tək oturub dəftərləri yoxlaya-yoxlaya şagirdlərlə da-nışmiram! Sənin xəborin var?

**GƏNC KİŞİ**. Nodən?

**QADIN** (ayağa qalxıb gozişərək). Sən bilişən Əhmədəliyev kimdir?

**GƏNC KİŞİ**. Əhmədəliyev? Əlbəttə, bilişəm! Vergi naziri.

**QADIN** (ürəkdən güllür). Yox, canım!.. Bəs Məmmədli?

**GƏNC KİŞİ**. Şənqçi! Dünya çempionatında gümüş medal aldı!

**QADIN** (daha da bərkədən güllür). Yox!.. Yox!.. Bəs, Həsənzadə?

**GƏNC KİŞİ**. Onu day, hamı tanıyr! Görürkədə işləyir!

**QADIN**. Haradə?

**GƏNC KİŞİ**. Görürkədə.

**QADIN** (ugunur). Həsənzade görürkədə işləyir? Anasının qulağından iraq!.. Yox!.. Yox!.. Bunlar, bilirsən, kimlərdi? Mənim şagirdlərimdi!

**GƏNC KİŞİ** (gözləri bərəlir). Nə?

**QADIN**. Hə! Hə! Bilirsən, men axşamlar, bax, burada (ona yaxınlaşır), sənین yerində oturub dəftərləri yoxlayırdım, özüm də bərkədən şagirdlərlə danışdım. (Gülür.) Qiyyabi! Mənim qonşum var, yaxşı arvaddi, əri də polisdi...

**GƏNC KİŞİ**. Polisdi?

**QADIN**. Hə. O arvad gəlib görəndə ki, bərkədən şagirdlərlə danışram, elə bilirdi, mənim başım, bir az, o söz!.. (Barmağı ilə gicgahını göstərib ora-bura tərpədir.)

**GƏNC KİŞİ**. Doğru deyirsinz?

**QADIN**. Yenə "siz"?

**GƏNC KİŞİ**. Bağışlayın... Bağışla!

**QADIN**. Sən hərdən mənə "siz" deyəndə, bilmirəm niyə, amma ürəymə toxun...

**GƏNC KİŞİ**. Bağışla... O məndən asılı deyil ki... Onuncu sinifdə siz... sən bizim sinif otağına girəndə, mən həmişə özümü itirirdim... Sən həm mənim müəllimim idin, həm də... həm də mənim dünyada ən çox sevdiyim bir insan idin!.. Gecələr mən yerimə girirdim, yuxuya gedə bilmirdim, sən həmişə mənim gözlerimin qabağında olurdun... Mən, düzdü, çox kitablar oxuyurdum, ancaq bizim mahəllemiz — mənim yaşadığım küçə — her bir şərait yaradırkı, mən narkoman olum, mən cibgi olum, ancaq o saat sənə fikirləşirdim, sən gəldiñin gözümüz qabağına, deyirdim, yox... məni... məni haçansa sevəcəyini arzuladığım, çox arzuladığım bir insan var! Mən bəyimdə elə bir tamaşa qurmuşdum ki, orada... mən hər şey edirdim ki, sən də... məni sevəsan! Gülməlidim, hə?

**QADIN** (gülür). Nə bilim? Dünya sırrı-xudadı!..

**GƏNC KİŞİ**. Bilirsən, mənim beynimdəki o aləmin içində mənim sevdiyim, bu sevgiyə qürurlandığım, forslandığım bir qız var idi, bir varlıq var idi, o — sən idin! Mən nə edirdim, fikirləşirdim, monim fikrimdə, içimdə, xəyalımda o insan — sən, nə deyəcəksən? Buna necə baxacaqsan? Birdən iyərəndən məndən? Birdən çırıldıñ məndən? Birdən nifrat elədin mənə? Sonra mən məktəbi qurtardım. Universiteti girdim. Ancaq sən mənim içimde idin! Mən sənə fikirləşirdim, səni düşünürəndim! Sonra... sonra başıma min cüre qəzavü-qəder gəldi, ancaq mən előcə sənə fikirləşirdim, səni düşünürəndim!.. Özümü, bilirsən, bəlkə indi birtəhor çıxır, sənə layiq... yəni bilişən, daxilən sənə layiq aparmaq isteyirdim...

Kiçik pauza.

**QADIN**. Bəs sən onda hardaydın, ay axmaq?

Kiçik pauza.

**GƏNC KİŞİ**. Həyatın girdabında!

Kiçik pauza.

**QADIN** (mütəəssir). Sən isteyirsin ki, mən ağlayım?

**GƏNC KİŞİ**. Yox...

**QADIN**. Onda, bilişən nə var? Özünü yaxşı apar!

**GƏNC KİŞİ**. Ancaq indi bilişən mən nə isteyirəm?

**QADIN**. Xeyr, bilmirəm!

**GƏNC KİŞİ**. Mən sənə öpmək isteyirəm!

**QADIN**. Axi, son inanmursan ki, mən axşamlar, bax, orda, sənین yerində oturub o gözəl şagirdlərimlə danışdım. Tokça şagirdlərimlə yox e!.. Biri var, hərdən onun anasıyla da danışdım! Hosənzadənin anasıyla! İnanmursan?

**GƏNC KİŞİ**. Bilişən, nə var?

**QADIN**. Nə?

Kiçik pauza.

**GƏNC KİŞİ** (tosırılmış). Sən çox yaxşı adamsan...

Kiçik pauza.

**QADIN** (onun boynunu qucaqlayır). Mənim əzizim! Sən haradan peyda oldun? Səni kim göndərdi bura? Sən bilirsən haradan gəlib çıxmışın? Yox, sən bilmirsən! Amma mən bilirom! (Barmağını pəncərəyə tərəf uzadır.) O! O, göndərib səni bura! Səni mənim ulduzum göndərib!..

**GƏNC KİŞİ.** Sənin ulduzun?

**QADIN.** Hə!

Gənc kişi təəccüblə ciyinlərini çekir.

Sənin heç ulduzun olmayıb?

**GƏNC KİŞİ.** Neca ulduzum?

**QADIN.** Yəni sən yeniyetmə vaxtı heç özünə ulduz seçməmişən?

**GƏNC KİŞİ.** Göydəki ulduzları deyirsiz?

**QADIN.** Yenə "siz"?

**GƏNC KİŞİ.** Bağışla... Söhbət göydəki ulduzlardan gedir?

**QADIN.** Əlbəttə! Yerdəki ulduzlarla mənim nə işim?

**GƏNC KİŞİ.** Mən göydəki ulduzlarla nə etməliydim ki?

**QADIN.** Sən onlarla söhbət etməliyindir! Eləməməmişən?

**GƏNC KİŞİ.** Yox..

Kiçik pauza.

**QADIN.** Əlbəttə, sən ığid idin, qorxmaz idin, yaraşlıq idin, sənin nəyinə lazımlı özünə ulduz seçsən?! Amma mənim ulduzum var idi... O vaxtlar iki otağımız var idi. Atamla anam bir otaqda yatırıldı. Mən yatan o biri otağın balaca bir evvani var idi. Gecə atamla anam yatandan sonra, mən o balaca evvana çıxirdim. Özümə sécdiyim ulduzu bir elə ulduzun arasından o saat tapırdım. Otururdum evvanda, başlayırdım onuna söhbət eləməyə. Gelacəyin gözəl xəyallar aləminə girirdik... Rəhmətlik atam, bilirsən nə fikirləşirdi? Hərdən oyanıb məni o balaca evvanda görəndə, elə biliirdi ki, mən evvanda, ay işığında dərs hazırlayıram. Elə biliirdi, otaqda işığı söndürürəm ki, onlar rahat yatsın. Yuxulu-yuxulu gəlib məni qucaqlayırı, "Gəl, yat"- deyirdi... (Gözərini yumur) Sən niye məni vadar eləyirsən, bunları danışım? Ağlayaram ha!..

**GƏNC KİŞİ.** Mən istəmirəm ki, sən ağlayasan...

**QADIN.** Amma ağlamaq da, düz deyirlər, herden yüngülləşdirir adamı... Amma mən çox pisəm!

**GƏNC KİŞİ.** Niye?

**QADIN.** Çünkü mən ağlaya bilmirəm... Yaxşı... Ey sevimli insan! Deməli, sənin ulduzun yox idı!?

**GƏNC KİŞİ.** Yox...

**QADIN.** Amma mənimki var idi! Onu yenə hərdən görürem, amma məndən qaçı... Qaçırdı... İndi gərk mənim o gözəl ulduzuma deym ki, daha məndən qaçmasın! O gözəl ulduzum gözlədi, gözlədi, gözlədi, axırdı da bilirsən neylədi? Səni, mənim əzizim, səni göndərdi bura! (Gülür.) Əlbəttə, sənin bundan xəberin yoxdu... Bəs, sənin nədən xəberin var? Hə? De, görüm!

**GƏNC KİŞİ.** Ondan xəberim var ki, məni tale sənin yanına gotirdi...

Kiçik pauza.

**QADIN.** Mənim taleyim, yoxsa sənin taleyin?

**GƏNC KİŞİ** (ayağa qalxır). İkimizin de! (Onu qucaqlayır.) İkimizin de!

**QADIN.** Elə bil, bir az birtəhər səslənir...

**GƏNC KİŞİ.** Sən demirsən, qoy necə səslənir, səslənsin!?

**QADIN.** Mənim əzizim!.. Mənim sevgilim!.. Mən həcənsən heç ağlıma gətirom-dim ki, kimasə "mənim sevgilim" deyəcəyim! Bu dəshətdi e!.. İndi da fikirləşəndə tükələrim biz-biz durul!.. Hə? Mənim sevgilim! Mənim sevgilim! Mənim sevgili!.. Na yaxşı ki, sən o yağılışlı gecənde çıxıb getəmdin! Son onda "sağ ol" deyib getmək istəyəndə, mənim ürəyim döyünməyə başladı ki, indicə çıxıb gedəcəksən.. "Bəs, sonra necə olacaq?" deyirdi beynim, nə bilim, ürəyim, bütün varlığım. "Sonra? Bəs sonra?"

**GƏNC KİŞİ.** O "sağ ol"dan sonra mənim də ürəyim döyündürdü ki, saxlayacaqsan məni, yoxsa, yox? Sən məni saxladın!

**QADIN.** Əlbəttə, mən saxlamalı idim səni! Əlbəttə! Bilirsən, mən ki, səher dururam ha, mən ki, sevinirəm ha, mən ki, deyirəm e, yaşayıram, bax, onda, sən mənim gözlerimin qabağında olursan! Bildin! Hə? (Onu öpür.) Bildin, yoxsa yox? Hə?

**GƏNC KİŞİ.** Hə.

**QADIN.** Bərkədən de!

**GƏNC KİŞİ** (qısqırır). Hə! Hə! Hə!

İşiq söñür.

### BEŞİNCİ ŞƏKİL

*Qadin, Qonşu qadin.*

Blokda Qadının yaşadığı mənzilin çöl qapı meydançası. Günorta. Sol tərəfdə Qadının mənzilinin qapısıdır. Sağ tərəfdə isə qonşuların mənzilinin qapısıdır. Qadın doğallı zümrüdə edərək tələsik pilləkənləri galxır və çantasından çıxardığı açırala qapısını açır. Qonşu qadin, əlində yekə bazar zənbili, öz qapularından çıxır.

**QONŞU QADIN.** Salam, məlimə!..

**QADIN.** Salam! Salam! Necəsən?

**QONŞU QADIN** (dərindən köks ötürürək zənbili göstərir). Birtəhər dolanıraq də...

**QADIN.** Sən bu mahnını bilirsən? (Oxuyur.)

Faytonçuyam, bəxtim qara...

Minən deyir, sür bulvara!..

Bilirsən?

**QONŞU QADIN** (təəccüblə). Yox...

**QADIN.** Faytonçunun bəxti niyə qara olur? Hə? Əvvəla, bu cür gözəl bir melodiya! (Oxuyur.)

Faytonçuyam, bəxtim qara...

Minən deyir, sür bulvara!..

İkincisi, fayton! Gözel atlar! Bulvar! Dəniz! Hə? O faytonçuya deyən lazımdı ki, ay axmaq, niyə sənin bəxtin qara olur!?

**QONŞU QADIN.** A-a-a... Məlimə, demək də olmur... Sən... sən belə, birtəhər olmulsun, e...

**QADIN.** Bəs sənin xəberin yoxdu?

**QONŞU QADIN.** Neden?

**QADIN.** Bilmirsen?

**QONŞU QADIN.** Yox...

**QADIN** (gülür). Bəs, sən necə qonşusən?

**QONŞU QADIN** (həyecanlı). Nə olub ki?

Kiçik pauza.

**QADIN.** Men xoşbəxt olmuşum də!

**QONŞU QADIN.** A-a-a!..

İşiq söñür.

### ALTINIÇİ ŞƏKİL

*Qadin, Ganc kişi.*

Qadının manzilli. Günorta. Qadın zümrüdə edə-edə tozsılənlə otağı tamizləyir və gəlib mizin yanında dayanır. Mizin üstündəki kağızı götürür.

**QADIN** (kağız gözlerinin qabağında yellowo-yellowo). Ey!.. Gözəl məktub! Bax, bu tozsılən dostumuzu görürson? Bu tozsılən dostumuz o elektrik xottından necə enerji alırsa, mən də səndən eləcə enerji alıram! Bildin? Bildin ki, bu gün on başıncı dəfə səni niyə oxuyuram? (Oxuyur.)

**GƏNC KİŞİNİN SƏSİ.** "Əzizim!.. Sevimlim!.. Həyatım!.. Yavaşça sıvışib gedir ki, səhər-səhər yuxudan durquzmayım səni... İndi burdan çıxacağam, bir saniyə... bircə saniyədən sonra yenə səninçün darixacağam... Yenə fikrim-zikrim sənin yanında olacaq, yenə sənin yanına tələscəcəyəm... Çünkü sənin istin bilirsən mənimcün nədir?..."

**QADIN.** Dayan, gözəl məktub! Bu suali bir də ləzzətə oxuyacağam!

**GƏNC KİŞİNİN SƏSİ.** "Çünki sənin istin bilirsən mənimcün nədir?..."

**QADIN.** Bir də!

**GƏNC KİŞİNİN SƏSİ.** "Çünki sənin istin bilirsən mənimcün nədir?..."

**QADIN.** Nədir? (Gözlerini yumub bir müddət, elə bil, nəyəsə qulaq asır, sonra yenə məktubu oxumağa başlayır.)

**GƏNC KİŞİNİN SƏSİ.** "Bunu adı sözlə yaza bilmirəm. Təsəvvür et ki, hər tərəfi payız yağışı bürüyüb... Bala balaca bir quşcuğaz var... Anası harasa uçub gedib, gəlib çıxmır... O quşcuğaz da hərdən isti yuvasından boylanı... Birdən o balaca quşcuğaz yerə düşür... Yağışın altında tir-tir titrəyən o quşcuğaz üçün o yuvanın istisi nəydisə, sənin istin də mənim üçün, bax, həmin istidi... Mən də həyatım boyu eləcə boylanıb, səni axtarmışam, səni gözləmişəm... Deyəsən, bir az hind filmlərinə oxşadı, hə?"

**QADIN.** Yox!

**GƏNC KİŞİNİN SƏSİ.** "Düzünü de, oxşadı, oxşamadı?"

**QADIN.** Oxşasın də! Lap yaxşı! Bunun heç kimə dəxli yoxdu! Qoy oxşasın! (Məktubu öpür.) Belə, gözəl məktub! Mən enerjimi aldım! (Tozsılənə.) Getdik!

Qadin yena tozsılənlə otağı təmizləyir. Qapının zəngi çalınır. Qadin sevincək qapı qapını açır.

**QADIN.** Haradasan?

*Gənc kişi otağa daxil olur.*

**GƏNC KİŞİ** (təzim edərək). Təbrik edirəm!

**QADIN** (bir az şaşırırmış). Məni?

**GƏNC KİŞİ.** Hə!

**QADIN.** Məni təbrik edirən? Nə münasibətlə?

**GƏNC KİŞİ** (tantanlı). Anadan olduğunuz gün münasibətələ! (Qadının yanğından öpür.)

**QADIN** (tamam şaşırırmış). Oy!.. Bu gün mənim anadan olduğum gündü? (Köksötürür.) Hə, doğrudan...

**GƏNC KİŞİ** (başı ilə təsdiq edir). Bəli! Bu gün tək sizin... tək sənin günün deyil... (Əlli ilə arxasında gizlətdiyi bir dəstə nərgiz gülünü ona uzadır.) Bu gün, bütün günlərin gözlə bir gündü...

**QADIN** (eləcə şaşırırmış halda gülləri alaraq). Bəs, sən bunu hardan bilmisin?

**GƏNC KİŞİ.** Bu, mənim sırrımdı!..

**QADIN.** Sənin belə sırrıların çıxdı! Monim ozizim! (Özünü saxlaya bilməyib onu qucaqlayırlar.) Mənim həyatımda birinci, eşidirsən... (Qişqırır.) Birincisi!.. Birincisi dəfədir ki, qapım açılır və kimsə mono gül verir! Hərdən, bayramlarda, Həsənzadonın anası mənə gül getirirdi, amma o güller rüşvəti kimi bir şey idi... Heç evə də getirmirdim, qoyurdum, qalrırdı məktəbdə, müəllimlər otağında. (Gül dəstəsini iyəyərək.) Nərgiz çıxıb bəyəm? Nə tez!.. Bəs, sən nə bildin ki, mənim on çox sevdiyim gül da nərgizdi?

**GƏNC KİŞİ.** Bu da mənim bir sırrımdı!

**QADIN.** Son kimson? Son Şaxta babasən?

**GƏNC KİŞİ.** Yox, mən sənən və sənənə layiq olmayan birisiyəm...

**QADIN.** Sən mənənə layiq deyilsən?

**GƏNC KİŞİ.** Əlbottu!

**QADIN.** Bir də belə söz demə! (Dolabın gözündən güldən götürüb mizin üstünləri qoyur və gülləri güldən düzür.) Onda mən elə başa düşəcəyəm ki, sən mənənə lağ

eleyişsən! Bildin?! Sən məni özünə layiq bilmirsən!

**GƏNC KİŞİ.** Axi, sən məni hələ yaxşı tanımırısan... Mən nə dediyimi bilirom!

**QADIN.** Besdi! Səni... səni tanımırıam? Mən səni sənin özündən yaxşı tanıyıram!

**GƏNC KİŞİ** (gülür). Onda de, görün, mən kiməm?

**QADIN.** Sən mənim əzizimən!.. Sən mənim sevimlimsən!.. Gel!.. Gel otur!.. (Onu mizə tərəf çəkir.) Biz sənilən birlikdə mənim anadan olduğum günü bayram edəcəyik!

**GƏNC KİŞİ.** Bizim günümüzi!

**QADIN.** Ha! Bizim, bizim günümüzi! Biz şəmpən içəcəyik! Biz keflənəcəyik!

**GƏNC KİŞİ.** Ancaq mən keflənəndə yaman pis oluram ha!.. (Gülür.)

**QADIN.** Məni qorxutmaq isteyirsən? Amma mən qorxaq deyiləm ha! Beləliyimə baxma! Bu saat şəmpən gətirirəm! (Mətbəxə getmək isteyir.) Yox, qoy əvvələ bir yaxşı geynim-kecinim!

Qadin dolabdan paltarlarını götürüb mətbəxə keçir. Genç kişi kitab rəflərinin qabağında dayanıb baxır, sonra kitablardan birini götürüb varaqlayır. Paltarını dəyişmiş Qadin, elində şəmpən şüşəsi wə iki qədəh, mətbəxdən qaydır.

**QADIN** (onun qarşısında firlanır). Ha, necədi?

**GƏNC KİŞİ** (heyranlıqla) Mənim... day sözümüz yoxdu!..

**QADIN.** Milyon il idi bu paltarı geymirdim!.. Deyirsen, yaxşıdı?

**GƏNC KİŞİ.** Sən tamam başqa adam olmusan!

**QADIN.** Ha, düz deyirsen, mən başqa adam olmuşam... Bilirsən, hərdən qorxaram... Qorxuram ki, birdən özüm öz içimdən çıxıb gedərem...

**GƏNC KİŞİ** (gülür). Yox, qorxma...

**QADIN.** Qorxmayım?

**GƏNC KİŞİ.** Hə, qorxma! Çünkü bir adamın içinde, min adam var...

**QADIN.** O necə olur elə?

**GƏNC KİŞİ.** Adam, bilirsən, sandıq kimi bir seydi. İçində nə desən var! Təzədə var, köhnədə var! Qızıl da var, keyfiyyətsiz şəyler də! O sandıqda qorunub saxlanan pal-paltaların hər biri bir dəbdədi, müxtəlifdi, bir-birinə uyuşmayan şəylərdi!.. Ona görə də, bir adamın içinde, min adam var!

Pauza.

Ancaq sənin içindəkilərin hamısı gözəldir!

**QADIN.** Onda, mən sandığa oxşamadım ki!..

**GƏNC KİŞİ.** Niyo? Sadəcə, sənin içindəkilərin hərəsi bir cür gözəldi! Sən də gözələn! Bax, bu günüümüz də gözəldi! Sənin elindəki o şəmpən də gözəldi! Partidaq?

**QADIN.** Qoy, güldənə su töküm...

**GƏNC KİŞİ.** Mən tökərom. (Əlindeki kitabı mizin üstünləri qoyub güldənə götürür, motbəxə keçir və oradan dəmişir.) Sənin motbəxinə omelli-başlı kimya laboratoriyasıdır! Təcrübələri evdən aparırsan məktəbə!

**QADIN.** Hə, çox vaxt özüm aparıram! Qabaqlara fikrin getməsin, ey mənim keçmiş şagirdim, sosializmdən kapitalizmə keçdiyimiz bu gözəl zəmanədə məktəbdə kimyəvi maddələr qılıqlıdır! Yavaş ol, a!.. O şüslərin içində nə maddə desən, var! (Mizin üstündən kitabı götürüb rəfa qoyur.) Bəlkə sabah Həsənzadonın anasıyla da-nışım, ha?

**GƏNC KİŞİ** (motbəxdən). Nə barədə?

**QADIN.** Sənən barəndə.

**GƏNC KİŞİ** (motbəxdən). Mənim barəmdə?

**QADIN.** Hə, sənən barəndə. Sən nə vaxtacan işsiz qalacaqsan? Ətri böyük adədi, nazir müavini, nodi... Arvadı homişə deyir ki. (Yamsılayır.) "mandon bir şey xahiş edin", "mandon bir şey xahiş edin"... Mən do xahiş edəcəyəm! Sən nə qodur işsiz gozo bilirsin? Xahiş edəcəyəm ki, sənən iş mosolono köməklə eləsin.

**GƏNC KİŞİ** (otağa girib güldənə mizin üstünləri qoyur). Nə iş?

**QADIN.** Nə bilim? Sən de də...

**GƏNC KİŞİ.** Tramvay konduktoru!

**QADIN** (gülür). Zarafata salma, mən ciddi danışıram... Nə iş xahiş edim ondan?

**GƏNC KİŞİ.** Mənimcün maraqlıdı ki, sən deyəsən. Məni harada görürsan?

**QADIN.** Səni? Bilirsən, mən bu barədə çox fikirləşirəm... Bir əla fikir gəlib bəşmə!

**GƏNC KİŞİ.** Nə fikir?

**QADIN.** Mənca, sənin də ürəyinə olacaq!

**GƏNC KİŞİ.** Yaxşı, nigaran qoyma da, bizi!

**QADIN.** Sənin yerin... (Sözünü saxlayır.)

**GƏNC KİŞİ.** Hə, haradı mənim yerim?

**QADIN.** Kitabxana!

**GƏNC KİŞİ.** Hara?

**QADIN.** Kitabxana! Xahiş edəcəyəm ki, onun o gözəl əri səni kitabxanada işə düzəltsin.

**GƏNC KİŞİ.** Kitabxanaçı?

**QADIN.** Hə!

Kiçik pauza.

Düz tapmışam?

**GƏNC KİŞİ** (ürəkdən gülür). Nə bilim? Baxarıq... Ancaq sən mənə iş tapana-can, şəmpən soyuyacaq!

**QADIN.** Yox, biz qoymayacaq ki, o soyusun! Gəl! Gəl, otur!

Gənc kişi gəlib mizin arxasında əyləşir.

(Şəmpən şüsesini ona uzadaraq.) Partlat! Dayan, bir dəqiqa! (Dolaba yaxınlaşışlığı çekir, nəsə axtarır, sonra o biri yeyişyi çekir.)

**GƏNC KİŞİ.** Na axtarısan?

**QADIN.** Üzüyümü. Qoribədi... Tapa bilmirəm...

**GƏNC KİŞİ.** Belkə harasa, başqa yerə qoymusən, yadından çıxıb?

**QADIN.** Yox! Allah bilir, mən neçə ildi o üzüyü taxmirəm...

**GƏNC KİŞİ.** Belkə kim isə götürüb?

**QADIN.** Bura kim golir ki?

**GƏNC KİŞİ.** Qonşuların...

**QADIN.** Yox. Onlar elə adam deyillər...

**GƏNC KİŞİ.** Adamları tanımaq olmaz!

**QADIN.** Əşsi! Cəhənnom olsun üzük! (Mizo yaxınlaşır.) Partlat!

Gənc kişi partılıtlı şəmpən tixacını açır.

**GƏNC KİŞİ** (qadəhlərə süzo-süzo). Sənin sağlığına! O gün olsun, yüz illiyin olsun!

**QADIN.** Oy!.. Məni qorxutma! Yüz nədi?! Sənin sağlığına!

İçirlər.

Aha! Deyosən, dəmləşirəm! Axırıcı dəfə mən nə vaxt içmişəm? Yadıma gəlmir... Bəs sən, mənim qəhrəmanım? Bilirsin də, sən mənim qəhrəmanımsan! Yox, sən mənim igidimsən!..

**GƏNC KİŞİ.** Əşsi, mən qorxağın biriyəm...

**QADIN.** Qorxaqsan?

**GƏNC KİŞİ.** Hə...

**QADIN.** Sən kimdən qorxursan?

**GƏNC KİŞİ.** Zarafat edirəm...

**QADIN.** Yox, de görüm, sən kimdən qorxursan?

Pauza.

Əl çəkməyocəyəm səndən! Özüm də dəmləşmişəm! Demolışan!

**GƏNC KİŞİ** (get-geda artan bir həyəcanla). Ölümündən qorxuram! Ölümündən! Bir vaxt goləcək, mən olmayıacağam! Hor şey öz yərində qalacaq, həmin küçələr, həmin

binalar, həmin gün, həmin ay! Amma mən yoxam! Bunu fikirləşəndə məni dəhşət basır! Az qalıram, dəli olam! Bir dilənci ilə mənim aramda heç bir fərqli olmayaçaq! O da olacaq, heç olacaq, mən də olacaq, heç olacaq! İzim-sorağım da qalmayaçaq!

Pauza.

**QADIN.** Axi, bu, tək sənin problemin deyil... Bütün insanların, bütün canlıların, dahişərin, peygamberlərin, hamının taleyi idir...

**GƏNC KİŞİ.** Bu, mənim üçün, təskinlik deyil!

**QADIN.** Axi... Axi, har şey belə mənasız ola bilməz... Hardasa, nəsə var... Mütləq... Gərkə belə fikirləşən... Axi... Axi, Allah var!

**GƏNC KİŞİ.** Onu görən olub!?

Pauza.

**QADIN.** Hərdən mənə elə gəlir ki, sən... sən özün qorxulu adamsan...

Kiçik pauza.

Yaxşı, bəsdi... Bu nə söhbətlərdi belə, başlamışq?..

**GƏNC KİŞİ.** Hə də... (Gülümsəyir.) Həyat onsu da mürəkkəbdi...

**QADIN.** Bir az da biz üstünə qoymayaq! (Qadəhi qaldırır.) Sən... sən... necə qorxaqsan ki, birdən-birə gelib... birdən-birə golib ciddi bir müəllimənin... cox ciddi bir müəllimənin qapısını döydün?! Hə? (Qadəhi onun qədəhinə vurur.) Ey, özüna qorxaq deyen insan! Özüna böhtən atan insan! İndi cox realist bir sağlam deyəcəyəm. Bunu qaldıraq o günün şərəfinə ki, sənin kimi öğullar Şuşanı qaytaracaq! Qarabağı qaytaracaq! Sənin kimi öğulların şərəfinə ki, düşmən onların qorxusundan, bir də bur-nunu Azərbaycan dediyimiz bu məməkətə soxmayacaq! Çünkü siz onun o burnunu dibindən kəsərsiz! İcdik!

**GƏNC KİŞİ.** İcdik!

İçirlər.

**GƏNC KİŞİ.** Deyirsən, özüme böhtən atıram? (Gülür.) Ola biler... Dostoyevski deyir ki, insan bütün hayatı boyu, əslində, yaşamır, yaranır. Yəni həmişə yaranma prosesində olur.

**QADIN** (divanda oturaraq). Yenə Dostoyevski?

**GƏNC KİŞİ.** Dostoyevski mənim Allahımdır!

**QADIN** (əli ilə tavarı göstərir). Bəs, onda o Allah sənin noyindı? Hə, sən dedin axı, onu görən olmayıb...

**GƏNC KİŞİ.** Sən məni Dostoyevski qısqanırsan?

**QADIN** (güclə sezilən bir naz ilə). Ola biler...

**GƏNC KİŞİ.** Dostoyevkisiz həyat cox bosit bir şəydi...

**QADIN.** Deməli, Dostoyevskidən əvvəl yaşayınların hamısı bosit bir həyat sürub?

**GƏNC KİŞİ.** Bilmirəm! Bilmirəm, kim, haçan, necə yaşayıb? (Onun üstüne atılar.) Onu bilirom ki, mən səni Dostoyevskidən cox istəyirəm!

**QADIN.** Ola bilməz!

**GƏNC KİŞİ.** Yüz faiz!

**QADIN.** Dayan bir...

**GƏNC KİŞİ.** Yox, dayana bilməyocəyəm!.. (Onu qamarlıy় öpməyə başlayır.)

**QADIN** (onun qolları arasından çıxaraq). Axi, monim hələ bir sağlam qalib!

**GƏNC KİŞİ.** Onu sonra!

**QADIN.** Yox! Mon onu indi deməliyəm! Deməsem, xəyanət olar! (Ayaga qalıbın üstündən qodohi götürür, poncoruya yaxınlaşışlığı şüsdən gyo baxır və qodohi qaldırır.) İçək onun şərəfinə!

**GƏNC KİŞİ.** Kimin?

**QADIN.** Gol bura! Götür qodohini, gol bura!

Gənc kişi qalıbın üstündən qodohini götürür və ona yaxınlaşır. İçək monim ulduzumun şorofino! (İçir.)

**GƏNC KİŞİ.** Bilirsən, mən bu saat tamam realist bir adamam!  
**QADIN.** Mənim ulduzumun şərəfinə içmək istəmirsən?  
**GƏNC KİŞİ** (çılğın). Mən özüm bilirəm, nə istəyirəm! (Onu arxadan qucaqlayıb öpməyə başlayır.) Bildin?  
**QADIN** (gülə-gülə və həyəcanlı). Dayan bir!.. Oy!.. Dayan!.. Dayan, ay realist!..  
**GƏNC KİŞİ** (öpə-öpə). Yox!.. Dayana bilmirəm! Yox!..  
**QADIN.** Həq olmasa, işığı söndür...  
*Gənc kişi alını qaldırıb işığı söndür — sahnənin işığı sönür.*  
**GƏNC KİŞİ** (qaranlıqdan). Mənim əzizim!.. Mənim sevgilim!.. Gözəlim!..  
**QADIN** (qaranlıqdan). Oy!..  
**GƏNC KİŞİ** (qaranlıqdan). Yaxşıdı?  
**QADIN** (qaranlıqdan). Hə!.. Hə!.. Hə!..

## II. ULDUZLAR ALƏMİNĐƏ.

### YEDDİNCİ ŞƏKİL

*Qadin, Polis (Qonşu kişi), Ulduz (Qonşu qadin), Poçtalyon (Şagird Həsənzadənin anası).*

*Ulduzlar aləmi. Səhnə ağ buludlar içindədir və hər tərəfdən ağ hasara alınb. Ağaclar, güllər, hərdən səhnədə uçuşan gözəl kəpənəklər, tez-tez cah-cah vuran qışlar, bir sözla, səhnədə nə varsa, hamısı ağ rangdır. Qadından başqa, qalan iştirakçıların libası da ağappaqdır.*

*Qadın qapıdan boyanaraq Ulduzlar aləminə baxır.*

**QADIN.** Buradı? Deyəsən, düz gəlmışom... (Börkdən.) Ey, bura Ulduzlar aləmidi?

Pauza.

(Qapıdan səhnəyə daxil olur.) Oy, nə gözəldir!.. Ağappaq!.. Tərtəmiz!.. Mənə bax da!.. İndiyəcən bura gəlməmişəm... (Heyran-heyrən dörd tərəfə baxır.) Belə bir yer!.. (Börkdən.) Ey, kim var burda? Həq kim yoxdu... Bəs, ulduzlar haradadı? Onlar na var e?!! Göylərdə süzürər özürlüyücün... Burda da, gör, necə yer seçiblər özlərinə!.. (Börkdən.) Ey, kim var burda? Ey!..

*Polis (Qonşu kişi) yekə qanadları olan taxta ağ atın belində səhnəyə daxil olur.*

**POLİS.** Bu nə səs-küdü bəla?

**QADIN** (təəccübə). Siz burda nə gəzərsiz?

**POLİS.** Necə yəni mən burda nə gəzirəm? Mən buranın müdafiə idarəsinin rəisiyim!

**QADIN.** Ulduzlar aləminin?

**POLİS.** Bəli!

**QADIN.** Burda da müdafiə idarəsi var?

**POLİS.** Mühafizəsiz yər olar?

**QADIN.** Mən... Mən öz Ulduzumu görməyə gəlmışəm.

**POLİS.** Hansıdi sizin Ulduzunuz?

**QADIN.** Ulduzların ən gözəli! Ən sevimli! Ən xeyirxahi!

**POLİS.** Bildim! Bildim hansıdi! Bildim!

**QADIN.** Tanıdır?

**POLİS.** Əbbət! Onu tanımığa nə var ki?

**QADIN.** Oy, nə yaxşı! Mən onu necə görə bilərəm?

**POLİS.** Görək Poçtalyona deyəsiz, o, sizin Ulduzunuza xəbər versin.

**QADIN.** Bəs, mən Poçtalyonu necə görə bilərəm?

**POLİS.** Görək mən icazə verim!

**QADIN.** Siz?

**POLİS.** Bəli!

**QADIN.** Oy, nə yaxşı oldu! Xahiş edirəm icazə verəsiz!

Pauza.

Xahiş edirəm, mənə icazə verəsiz ki, Poçtalyonu görəm!..  
Pauza.

Mən çox tələsirəm! Məni orda (Barmağı ilə aşağıını göstərir.) görəyən var!  
Pauza.

Sizinləyəm! Xahiş edirəm, mənə icazə verəsiz ki, əvvəlcə Poçtalyonu görəm, sonra da öz Ulduzumu!.. Mən tələsirəm!..

Pauza.

Axi... Axi, mən sizinləyəm!

**POLİS** (qişqırır). Bilərsiz mənim maaşım nə qədər azdır?!

**QADIN** (gözələr bəralmış). Nə?

**POLİS.** Hə!

**QADIN.** Maaşınız azdır?

**POLİS.** Bəli! Azdır!

**QADIN** (şəşmiş). Bəyəm, burda da pul var?

**POLİS** (onu yamsılayır). "Burda müdafiə var?" "Burda pul var?" Pul olmayan yer var?

Pauza.

**QADIN.** Bəs... bəs, mən neyləməliyəm?

**POLİS** (altındakı atı göstərərək). Özüm heç, neçə gündü, bu da acı!

*Qanadlı ağ atın iri qara gözələri yumulub-açılır və iki böyük gilə göz yaşı yera düşür.*

(Ata.) Ağlama! (Özü doluxsunur.) Görürsiz?.. (Öz gözlərini silir.)

**QADIN** (pərişan). Görürəm... Amma... Axi, mənim sizə verməyə heç nəyim yoxdu...

**POLİS** (atın üstündə səhnə boyu o baş-bu baş addimlaya - addimlaya deyinir). Mənim! Mənim bəxtim qaradı! Mənim yanına həmişə heç nöyi olmayan gelir! Bir dəfə görmədim ki, nəsə bir şeyi olan galib məndən öz ulduzunu xəbər alsın!

**QADIN.** Bəs, onlar bura gəlmirlər?

**POLİS.** Kimlər?

**QADIN.** Şey-süyü olanlar...

**POLİS.** Keflərinə düşəndə, hərədən gəlirlər.

**QADIN.** Bəs, niyə sizdən icazə almırlar?

**POLİS** (ali ilə sohənin yuxarı küçünü göstərir). Onların ora öz yolları var!

**QADIN.** Bəs, mən nə edim? (Çılğın.) Xahiş edirəm sizdən!.. Mən onu mütləq görməliyim!..

**POLİS** (altındakı ata). Ağlama! (Atın gözlərindən yena iki iri damla göz yaşı düşür.) Görürsünüz?

**QADIN.** Görürəm... Ona deyin ağlamasın... Mənim ürəyim birtəhor olur...

**POLİS.** Ağlamasın, bəs, nə eləsin bu bədbəxt? (Ata.) Nə olsun ki, son də ağsan? Bəxtin ki, qaradı! Yaxşı olardı ki, son özün kömür kimi qapqara olaydın, amma boxtin ağ olayıd!

Pauza.

**QADIN.** Mən sizdən xahiş edirəm!.. Məni orda (Barmağı ilə aşağıını göstərir.) gözləyən var! Mən tolosıram!

**POLİS** (ata). Ağlama! Ağlayana pay verən yoxdu!

**QADIN.** Xahiş edirəm!..

**POLİS** (ata). Nə etmək olar, oziz dostum? Bizim ürəyimiz yumuşaqdır... Nə? Nə deyirsin? (Əylib qulığını atın ağzına dirayıır.)

**QADIN.** Nə deyir?

**POLİS.** Deyir, ona görə bu günü qalmışdır! (Qişqırır.) Poçtalyon! Poçtalyon!

**QADIN.** Cox sağ olun!

**POLİS.** Poçtalyon! (Deyinir.) Bu gərək həmişə əda ilə, naz-qəmzə ilə gəlsin... (Qişqırır.) Poçtalyon!

**QADIN.** Təşəkkür edirəm!

Poçtalyon (Şagird Həsonzadənin anası) yekə ağ qanadlarını yelləyə-yelləyə gəlir. **POLİS** (acıqlı). Aha, gəldi çıxdı!..

**POÇTALYON** (tona ilə). Mənim, başqları kimi, şoxsi atım yoxdu!

**POLİS** (ata) Bunun xəbəri yoxdu ki, soni də yedirtmək lazımdı!..

**POÇTALYON.** Mən özüm golırm! Amma əslində, mənim atım olmalıdır! Cünki Poçtalyon mənəm, başqları deyil!

**QADIN** (heyrat içinde). Siz də burdasınız?

**POÇTALYON.** Mənə nə olub ki?

**QADIN.** Yox... (Ətrafı baxır.) Heç bilmirəm, vallah...

**POÇTALYON.** Mən burda Poçtalyonam.

**QADIN.** Mən öz Ulduzumla görüşməliyəm! (Polisi göstərir.) İcazə almışam!

**POÇTALYON** (Poliso baxır). Pah!..

**QADIN.** Yox, siz ona elə baxmayın! O, çox ürəyi yumşaqdı...

**POÇTALYON** (yena Poliso baxır). Pah!..

**QADIN.** Bəli!.. Bəli!..

**POLİS** (Poçtalyona işarə edərək yavaşdan Qadına). Amma o, mən deyiləm ha!..

**QADIN** (Poçtalyona). Mən çox tələsirəm. Məni orda (Barmağı ilə aşağını göstərir.) gözləyən var. Xahiş edirəm, mənim Ulduzuma xəbər verəsiniz!

**POÇTALYON.** Növbəyə durun!

**QADIN.** Növbəyə?

**POÇTALYON.** Bəli!

**QADIN.** Bayəm, mənim Ulduzumla məndən başqa da görüşmək istəyən var? Axi, o ancaq mənim Ulduzumu!

**POÇTALYON.** Nə olsun ki, başqası yoxdu?! Növbə, növbədi! Növbəsiz istəyirsin? Onda... baxın də...

Pauza.

**QADIN** (ellərini öz bədənəna çəkərək). Mənim heç nəyim yoxdu...

**POÇTALYON.** Yoxdu?

**QADIN.** Yox...

**POÇTALYON.** Onda, növbə!.. (Qanadlarını yelləyib getmək istəyir.)

**QADIN.** Dayanın! Mən... (Sözünü saxlayır.)

**POÇTALYON.** Hə? Mən nə?

**QADIN.** Mən Həsonzadəyə "üç" verərəm...

Pauza.

**POÇTALYON.** "Dörd"!

**QADIN** (qızığın). Xeyir! "Üç"!

**POÇTALYON.** "Dörd!"

**QADIN** (daha da qızığın). Heç vaxt! Mən ona "dörd" verməyəcəyəm! (Golib Poçtalyonun qabağında dayanıb düz onun gözlərinin içino baxır.) Heç vaxt! (Barmağını onun gözünün qabağında yelləyir.) Bu, mümkün olan şey deyil! Siz moni məcbur edə bilməzsiz!

**POÇTALYON.** "Beş!"

**QADIN.** Yox!

**POÇTALYON.** Onda xudahafiz!.. (Qanadlarını yelləyib getmək istəyir.)

**QADIN.** Yaxşı... (Doluxsunur.) "Beş..."

**POÇTALYON.** Onda gözlöyin. Gedim sizin (Xüsusi vurğu ilə.) Ul-du-zu-nu-za xəbər verim! (Poliso baxaraq.) Pah!.. (Qanadlarını yelləyo-yelləyo sohnodon çıxır.)

**POLİS** (ata). Gedək, əziz dostum, gedək! Bizimki bu dəfə də gotirmədi!

**QADIN.** Nə üçün gotirmədi? Axi, siz yaxşılıq etdiniz!

**POLİS.** Kime?

**QADIN.** Mənə!

**POLİS.** Bəs, bundan mənə nə?

**QADIN.** Sizə? Sizə də bu yaxşılığa görə, mənim ürəyimin dörjinindən gələn bir təşəkkür!

**POLİS.** Yaxşı olardı ki, ürəyin dərinliklərindən gələn o cür təşəkkürü sizə vərəyidilər, amma yaxşılığı mənə eləyədilər!

*Ulduz (Qonşu qadın) ağ karetada qaça-qaça səhnəyə daxil olur. Karetəni, içində ayaq üstə dayanaraq özü sürür.*

**ULDUZ** (karetənin qapısını açıb içindən çıxaraq). Hani o?

**QADIN** (heyrat içinde). Mənim Ulduzum sizsiz?

**ULDUZ.** Bəli.

**QADIN.** Ən gözəl, ən sevimli Ulduz!

**ULDUZ.** Bəli. Bəli.

*Qadın, elə bil. Ulduzu inanmayaraq Polisə baxır. Polis əvvəlcə ciyinlərini çəkir, sonra başı ilə təsdiq edir.*

**POLİS** (ata). Gedək, əziz və bədbəxt dostum, gedək! (Çapa-çapa sohnədən çıxır.)

**QADIN.** Axırı ki, mən sizi gördüm! Mən sizi çox görmək istəyirdim! İstəyirdim ki... istəyirdim ki, siz nigaran qalmayaszı!..

**ULDUZ.** Mən nigaran qalmayım?

**QADIN.** Hə!..

**ULDUZ** (həyacanlı). Siz haradan bildiz ki, mən nigaranam?

**QADIN.** Mən hiss edirdim!.. Hisse edirdim ki, nigaransız!..

Pauza.

**ULDUZ.** Eh!.. (Onu başdan ayağa qədər süzərək.) Siz mənə necə kömək edə bilərsiz?

**QADIN** (ruh yüksəkliyi ilə). Mən istəyirəm ki, siz biləsiz: mən daha tok deyiləm! Düzdüz, mən çox tok qaldım... Amma, yadımıza gəlir, iyirmi beş il bundan əvvəl, gecələr mən (Barmağı ilə aşağını göstərir.) orda, balaca evyannıza otururdum, axtarış sizi tapırdım, gözümü sizə dikirdim, sizinlə bir yerdə necə arzular edirdik?.. Hansı xəyallar içinde olurdug? Yadımıza gəlir? Mən indi, bax, o vaxtlar arzu etdiyimiz bir sevinc içindəyəm!.. Mənim iyirmi beş il bundan əvvəl sizinlə söhbətlərim, mənim arzularım, o xəyallar, lap bu günlərəcən, elə bil, aneqə gözəl bir yuxu idi!.. Gözəl bir yuxu idi, amma... bir az qüssəli idi... Düzdüz, o gözəl yuxu uzun çəkdi, amma nə olsun? İndi o yuxu çin olub! Mən... mən bunu sizə deməliydim, ya yox? Deməliydim! Əlbəttə, deməliydim! Mən...

**ULDUZ** (onun sözünü kəsərək). Bir doqiqə, əzizim! Bir doqiqə! Bütün bunlar çox gözəll! Ancaq siz mənə necə kömək edəcəksiz?

**QADIN.** Mən bütün bunları deyirom ki, siz daha məndən gizlənməyəsiz! Axi, mən hiss edirdim ki, siz (Barmağı ilə yuxarıını göstərir.) ordan (Yuxarı baxır, sonra ətrafı gözəzdür.), yoni ki, burdan aşağıya (Barmağı ilə aşağım göstərir.), mənə baxırsız, mənim gündəlik hayatımı görürsəz və... və məndən utanırsız! Mən hiss edirdim bunu! Görürdüm! Görürdüm ki, o uzaq arzuların puçluğununa gəro, o xəyalların boşluğununa gəro məndən utanırsız. Amma indi mən istəyirəm ki, siz bu nigaranlıqlıqdan çıxasız! Mən... mən doğrudan da xoşbəxtom!

**ULDUZ.** Mənim üçün çox xoşdur ki, siz xoşbəxt! Nohayət ki, mən, bütün ulduzluq dövründə xoşbəxt bir adam gördüm! Ancaq siz mənə necə kömək edəcəksiz, onu deyin!

Kiçik pauza.

**QADIN.** Dedim də!

Kiçik pauza.

**ULDUZ.** Nə dediz?

**QADIN.** Dedim ki, mən xoşbəxtom...

**ULDUZ** (az qala isterika ilə). *Bəs mən?! (Ağlayıır.) Mən? Siza nə var ki..! Siz xoşbəxtsin! Ancaq məni pensiyaya göndərirler! Əgər, mən bundan sonra daha gecələr göyda parıldamayacağamsa, onda nəyə lazımmış? Həc nəyə! (Daha da bərkədən ağlayıır.) Həc kim! Qoy, lap yalan olsun, ancaq mən (Barmağı ilə aşığını göstərir.) orda kiməsə ümidi vermek isteyirəm! Siz orda (Barmağı ilə aşığını göstərir.) elə bilirsiz ki, təkcə sizin arzularınız olur? Siz elə bilirsiz ki, ancaq siz xəyala dala bilərsiniz? Ancaq siz təklikdən qorxursuz?*

**QADIN** (şəşürmiş və höyəcanla). Sakit olun...

**ULDUZ**. "Sakit olun"- demek asandır! Ancaq başa düşmək çətindir! (Ağlayıır.) Ordan (Barmağı ilə aşığını göstərir.) baxırsız, deyirsiz, nə var ki, par-par yanır! Əldəti! Gözəldi! Başdan-başa romantikadır! Ancaq galin, bu romantikanın içini girin, onda bilərsiz! Onda bilərsiz! Onda... (Zırıldayıır.)

**QADIN**. Sakit olun... Mən... mən sizinçin nə edə bilərəm?

**ULDUZ**. Siz — hec nə! O ifritə Poçtalyonun elə acıqlı-acıqlı gəlib məni çağırmağından başa düşdüm ki, ona hec nə verməmiş! Cünki sizin də arzudan başqa hec bir şeyiniz yoxdur! Siz də (Barmağı ilə aşığını göstərir.) oradakı o çoxlu adamlardan bıbirisiz ki, bütün var-yoxunuz təkcə elə arzudur! Ancaq onu (Barmağı ilə səhnənin yuxarı küncünü göstərir.) təkcə arzuyla yola göttirmək olmaz!

**QADIN** (diqqətən səhnənin yuxarı küncünü baxaraq). Kimdi ki, o?

**ULDUZ** (heyvətlə). Tanımirsiz?..

**QADIN** (başını bulayır). Yox...

**ULDUZ** (öz-özüna). Doğrudan xoşbəxtidir də!.. (Qadına.) Baş Ulduz! (Ağlayıır.) Mən fikirləşəndə ki, bir də hec vaxt göy üzündə parıldamayacağam, dəhşət məni bəsir!

**QADIN**. Siz axı... siz axı (Əli ilə aşığını göstərir.) ordan görünən kimi deyilsiz... Onda neyinsiz... neyinsiz göy üzündə parıldamağı? Deyirsiz ki, hec olmasa... yalan dan ümidi versəz... Özünüz özünüzü niyə aldadırsız?

**ULDUZ**. Siz özünüzü aldatmısız?

**QADIN**. Bilmirəm...

Pauza.

Amma mən sizə kömək etmək istəyirəm...

**ULDUZ**. Neca? (Barmağı ilə səhnənin yuxarı küncünü göstərir.) O elə-bələ fikrindən dönen deyil!

**QADIN** (səhnədə gözşərək). Nə verim? Nə verim sizə?

**ULDUZ**. Heç nə!.. Gedin!.. Qaydırın geri! (Ağlayıraq.) Gedin öz arzularınızın yanına... Gedin, girin öz xoşbəxtliyinizin içini... (Karetaya yaxınlaşır.) Yaddan çıxarıñ manı!..

**QADIN**. Axı, mən siz yaddan çıxarmaq istəmirəm! (Qişqırır.) İstəmirəm siz yaddan çıxarıñ! Eşidirsiz? İstəmirəm!

**ULDUZ** (karetanın içini girib qapısını bağlayır). Əlivda!..

**QADIN**. Yox!.. Yox!.. Mən öz üzüyüm verirəm! Aparın, verin ona! Aparın, verin, sizdən ol çıksın! (Barmaqlarına baxır.) Hani mənim üzüyüm? Hani?

*İşıq sönür.*

### III. FƏLAKƏT

#### SƏKKİZİNÇİ ŞƏKİL

*Qadın. Gənc kişi.*

*Qadının mənzili. Gecə. Səhər qarantığıdır.*

**QADININ SƏSİ**. Hani? Mənim üzüyüm? Hani?

**GƏNC KİŞİNİN SƏSİ** (yuxulu). Nə? Nə olub? Nə hani?

**QADININ SƏSİ**. Mənim üzüyüm! Hani mənim üzüyüm?

*İşıq yanır. Qadın gecə köynəyində divan-çarpayıda oturub. Gənc kişi pijamadadır və ayaq üstə Qadının qarşısında dayanıb.*

**GƏNC KİŞİ**. Üzüyün?

**QADIN** (iki əli ilə de gicgahalarını ovuşdurur). Nə?..

Üzük?

Kiçik pauza.

**GƏNC KİŞİ**. Sənə nə olub?

**QADIN**. Heç... (Diqqətən Gənc kişiyə baxır.) Mənə nə olub?

Gənc kişi ciyinlərini çəkir.

Doğrudan da, mənim üzüyüm haradadı?

**GƏNC KİŞİ**. Hansı üzük?

**QADIN**. Mənim üzüyüm də. Keçən dəfə axtardım, tapmadım...

**GƏNC KİŞİ**. Gecənin yarısı neynirsən üzüyü?

**QADIN**. Nə bilim...

Kiçik pauza.

**GƏNC KİŞİ**. Söndürüm işi? Yataq...

**QADIN**. Yox... Haradadı mənim üzüyüm? (Qalxıb dolabın görünən açır və axtarır.)

**GƏNC KİŞİ**. Olmaz ki, bunu sabaha saxlaysan?

**QADIN**. Niyə sabaha? Elə indi axtarırıam də... (Axtarır.)

Gənc kişi siqaret yandırır və otaqda var-gəl edir.

Sən niyə belə əsəbileşirsin?

**GƏNC KİŞİ**. Mən? Mən əsəbileşib-eləmirəm. Ancaq... başa düşmürəm... Gecənin yarısı qışqırıb yuxudan qalxırsan, sonra da durub üzük axtarırsan...

**QADIN**. Sən görməmisən özüyü?

**GƏNC KİŞİ**. Mən? Mənim nəyimə lazımdı üzük?

**QADIN**. Mən demirəm ki, sən lazımdı. Soruşuram ki, görmüsən, yoxsa, yox?

**GƏNC KİŞİ**. Xeyir! Görməmişəm!

Kiçik pauza.

Sənin tonun mənim xoşuma gəlmir...

**QADIN**. Niyə?

**GƏNC KİŞİ**. Bilmirəm... Gəl, yataq...

**QADIN**. Mən öz üzüyüm axtarıram... Mən öz üzüyüm axtara bilmərom?..

**GƏNC KİŞİ**. Bəlkə polis çağırısan?

**QADIN** (gəlib onuna üzbeüz dayanır). Mənə bax!.. Sən polisden niyə qorxursan belə?

Kiçik pauza.

(Diqqətən onun gözlerinin içini baxaraq.) Sənin bədənində bir dənə də yara yeri yoxdu...

Kiçik pauza.

**GƏNC KİŞİ**. Mən elə bilirdim ki, sən məni sevirsən... Ancaq sən mənim bədənimi yoxlayırmışsan...

**QADIN** (elə bil, onu eşitmır). Son deyirdin ki, Şuşada yaranmışam.., Amma... (Ciyinlərini çəkir.) Sənin bədənində bir dənə də yara yeri yoxdu...

**GƏNC KİŞİ**. Bəli! Mən Şuşada kantuziya almışdım! Kantuziyam iso bədəndo yeri qalmır!

**QADIN**. Dünən avtobusla məktəbdən evə gəlirdim. Birdən yadına düşdü səni hərada görmüşdüm! Mən bazara getmişdim. Onda sən qassab dükənində oturub üç-dörd bazar alverçisiyle nord oynayardın. Əsgər paltarında-zadda da deyildən...

**GƏNC KİŞİ**. Sənə no olub bu gecə?

**QADIN** (elə bil, onu eşitmır). Hətta o zaman mən fikirədəm ki, bu Kitab-hara, qassab dükən hərə, bazar alverçiləri hərə!

**GƏNC KİŞİ**. Bazar alverçiləri adam deyil?

**QADIN.** Yox... Niyo... Amma...

**GÖNC KİŞİ** (onun sözünü keserek qıştırır). Nə olub sənə?

**QADIN.** Nə olub? Heç nə olmayıb... Mən gördüyüüm deməməliyəm?

**GÖNC KİŞİ** (əsabi). Mən deyirdim ki, sənə layiq deyiləm! Sən idin qışqıran ki, yox, belə demə! Belə demə!

Pauza.

**QADIN.** Üzüyü sən götürmüsən?

Pauza.

Amma xahiş edirəm səndən, yalan danişma... Yaxşı? Çox xahiş edirəm səndən... Bilirən... Mən yorulmuşam... Bilmirəm, niyə, amma çox yorulmuşam...

Pauza.

**GÖNC KİŞİ.** Mən hər şeyi sənə danişa bilmirəm... Elə şeylər var ki, onu danişmaq çotındır.. Mən istəmirəm ki, sən ezbə çəkəsən!

**QADIN.** Üzüyü sən götürmüsən?

**GÖNC KİŞİ** (qızğın). Mən nə etməliydim? Mən sənə deməliydim ki, anam acıdan ölü, məni dolandırırsan, yeməyimi-icməyimi verirsən, anamı da dolandır!! Dəyə bilmirdim... Bəli! Anam acıdan öldürü! Üzüyü satıb pulunu anama verdim!

Kiçik pauza.

**QADIN.** Bəs, son deyirdin, anam ölüb?!

**GÖNC KİŞİ** (qızğın). Mənim hər dediyim söz düz olmalıdır?

Kiçik pauza.

Bağışla... Gəl, yataq, sabah danişarıq... Özün görəcəksən ki, hər şey o qədər də dramatik deyil...

**QADIN** (elə bil öz -özü ilə danişir). Hamısı yalan idı... (Xatırlayıır.) Bu on sekiz ildə mən hər gün sizinlə danişmişəm..." Məni təsəvvüründə canlandırdıñ, hə?..

**GÖNC KİŞİ.** Sən əsobılışmışın. Heyacanlanmışın. Gecənin yarısında. Mən də pis iş görmüşəm. Başa düşürəm. Ancaq, gəl, yataq, sabah danişarıq. Vəziyyəti dəha də dramatikləşdirəm.

**QADIN** (elə bil, onu eşitmır). Sən məni pusmusan... Hara gedirəm, nə edirəm, işığım nə vaxt sönür, nə vaxt yatıram, nə vaxt dururam... Görümüşən ki, aha, təkin, yaxığın biridi...

**KİŞİ.** Bəsdir!

**QADIN.** Evdən çıxır, məktəbə gedir, məktəbdən çıxır, evə gelir... O yağılış gecon da xüsusi seçdin, hə? (Gülür.) Xüsusi seçdin ki, təsirli olsun...

**GÖNC KİŞİ.** Sən heç bilirən, mənə nalar deyirsən?

**QADIN.** Bilirom...

**GÖNC KİŞİ.** Bilişən?

**QADIN.** Əlbətto, bilirom... O məktub da yalan idı, hə?

**GÖNC KİŞİ.** Nə məktub?

Qadın yerində oturub iki əli ilə də gicgahlarını tutur. Gönc kişi otaqda var-gəl edir, sonra kitab röflərinin qabağında dayanıb kitablara baxır. Və bütün bu müddət orzunda onları səsi eşidilir.

**QADININ SƏSİ.** Ey!.. Gözel məktub! Bax, bu tozsoran dostumuzu görürən? Bu tozsoran dostumuz o elektrik xəttindən necə enerji alırsa, mən də səndən eləcə enerji alıram! Bildin? Bildin ki, bu gün on beşinci dəfə səni niyo oxuyuram?

**GÖNC KİŞİNİN SƏSİ.** "Əzizim!.. Sevimlim!.. Həyatım!.. Yavaşça sıvışib gedirəm ki, sahər-sahər yuxudan durquzmayım səni... İndi burdan çıxacağam, bir sənaya... birəcə səniyədən sonra, yeno soninçün darixacağam... Yeno fikrim-zikrim sonin yanından olacaq, yeno sonin yanına teləsəcəyim... Çünkü sonin istin bilirən mənimnən nadir?..."

**QADININ SƏSİ.** Dayan, gözel məktub! Bu suali bir də ləzzətə oxuyacağam!

**GÖNC KİŞİNİN SƏSİ.** "Çünki sonin istin, bilirən, mənimnən nadir?"

**QADININ SƏSİ.** Bir də!

**GÖNC KİŞİNİN SƏSİ.** Çünkü sənin istin bilirən mənimnən nadir?

**QADININ SƏSİ.** Nadir?

**GÖNC KİŞİNİN SƏSİ.** "Bunu adı sözlə yaza bilmirəm. Təsəvvür et ki, hər tərəfi payız yağışı bürüyüb... Yuvada balaca bir quşcuğaz var... Anası harasa üçub gedib, gəlib çıxmır... O quşcuğaz da hərdən isti yuvasından boylanır... Birdən o balaca quşcuğaz yerə düşür... Sənin istin mənimnən, bax, yağışın altında tir-tir titrəyən quşcuğaz üçün o yuvanın istisi nəydisə, həmin istidi... Mən da hayatın boyu eləca boylanıb səni axtarmışam, səni gözləmişəm... Deyosən, bir az hind filmlərinə oxşadı, hə?"

**QADININ SƏSİ.** Yox!

**GÖNC KİŞİNİN SƏSİ.** "Düzən de, oxşadı, oxşamadı?"

**QADININ SƏSİ.** Lap oxşasın! Bunun heç kimə dəxli yoxdu! Qoy oxşasın!..

Kiçik pauza.

**QADIN.** Yalan idı... O məktub da yalan idı...

**GÖNC KİŞİ.** Nə məktub?

**QADIN** (gülümşəyir). Uçub getdi... O məktub birdən-birə çox uzaqlarda üçub getdi... Qadın məktub!.. Köhnə məktub!..

**GÖNC KİŞİ** (kitab rəfindəki kitablara baxa-baxa). Bayron deyib ki, köhnə məktubları oxumaq, heç olmasa, ona görə xoş bir işdir ki, onlara cavab vermək lazımdır...

**QADIN.** Sən elə ömrünün sonuna kimi başqalarının sözlərini təkrar edə-edə yasayacaqsan?

**GÖNC KİŞİ.** Gəl yataq. Sabah danişarıq.

**QADIN.** Sən necə adamsan? (İsterik.) A kişi, bu boyda həngamədən sonra yatmaq olar?

**GÖNC KİŞİ** (kaskin). Bəsdi mənim üstümə qışqırdın!.. (Ona yaxınlaşır). Sonin dediyin o "başqaları" şagird Həsənzadə deyil, onun anası da deyil, hətta onun atası da!.. Sən yalanı ifşa edirən, həqiqət sorağından, hə? Ancaq nadir həqiqət? Sonin qışqandığıñ o Dostoyevski, bilişən, nə deyirdi? Deyirdi ki, oğar, mənə sübut edən olsa ki, Isa başqa şeydi, həqiqət isə tamam başqa bir şey, onda mən həqiqətin yox, İsanın yanında qalacağam... Başa düşəndən? Bax, bu da soninçün həqiqətin hörmət-iz-zəti! Həqiqətin qiyməti! Hər bir insanın öz həqiqəti var! Mənim də içimdə mənim öz həqiqətim var!

Pauza.

**QADIN** (elə bil, özü özü ilə danişir). O yağılış gecədə mənim ürəyimdə bir hiss vardi ki, bunlar hamısı bir fəlsidir... O gecə görüşü də, o sözlər də — hamısı yalançıdır... Amma mən o duygunu saxlaya bilmədim... Əslində, o duygunu özüm qovub çıxardıñ ürəyimdən... Bu bir ay orzindo o duyğu hərdən baş qaldırırdı, "Ey, mənə bax!" - deyirdi, amma mən o saat onun başından vururdum! O duyğuya deyirdim ki, get, məndən uzaq ol, məndən işin olmasın!.. Qorxurdum o duyğudan, başa düşürən? Qorxurdum ondan, ona görə do yaxına buraxırdımlı...

**GÖNC KİŞİ.** Gəl yataq, deyirəm!

**QADIN** (elə bil, onu eşitmır). Mən evdə olmayıanda, son hor yeri axtarmışam... Anadan olduğum günü də, pasportumda görmüşən... Köhnə gündəliklərimi çıxarıb oxumışam... Ordan bilmədiñ ki, nərgiz güllərini xoşlaysıram... Axi... ay çox oxumış insan... axı, adam başqasının gündəliklərini oxumaz... Mən evdə olmayıanda, son siçan kimi otağı axtarırdıñ, hə?

**GÖNC KİŞİ.** Bəsdir! Bəs, son no edirdin? Mən yatandan sonra, son də mənim bədənim yoxlayırdıñ! Son məni kitabxanada işə düzəltmək istoyirdiñ! Çünkü soninçün mən kitabxanadan yuxarı deyiləm! Son məni kitabxana taxtabitilərinin arasında görürdüñ! (Onu yamsılayır.) "Mənim ulduzum!" "Mənim ulduzum!" Son öz ulduzulla səhbat edə bilişən, ancaq burdan-bura mənim ürəyim sındırırdıñ! Sonin üçün mən, soni teklikdən xilas edən bir adam idim, vəssalam! It olsun, qurd olsun, bir adam ol-

sun ki, məni gecələr şagird Həsənzadə ilə səhbət eləməkdən qurtarsın! Yox! Mən ki-minçünse it olmaq, qurd olmaq istəmirəm! Elə bilsən, sənin sözün var deməyə, ancaq mənimki yoxdu? Bəli! Mən sənin evində qalıram! Mənim pulum yoxdu! Bəli! Sən mənə kostyum alısan! Ancaq hər dəfə o kostyuma elə qürurla baxırsan ki, o qürur məni alçaldır! Sən o baxışlarınızla az qalır deyəsən: çıx küçəyə, bütün aləmə car çək ki, ay camaat, bu kostyumu mənə, bax, bu xanım alib! Çıxım qışqırıım?

Pauza.

**QADIN** (sakit). Yox!

Pauza.

**GƏNC KİŞİ** (ona yaxınlaşır). Mən deyirdim ki, sabah səhbət edərik... Yataq... (Onu qucaqlamaq istəyir.)

**QADIN** (onun qolları arasından çıxməq istəyir). Yox, istəmirəm!

**GƏNC KİŞİ**. Məni istəmirsən?

**QADIN**. İstəmirəm!

**GƏNC KİŞİ**. İstəyirsən!

**QADIN**. Yox!

**GƏNC KİŞİ**. İstəyirsən! Axi, görürəm ki, istəyirsən!

İşləq sənür.

**QADIN** (qaranlıqdan). Yox!..

**GƏNC KİŞİ** (qaranlıqdan). Hə!

**QADIN** (qaranlıqdan). Yox!..

**GƏNC KİŞİ** (qaranlıqdan). İstəmirsən?

Kiçik pauza.

**QADIN**. İstəyirəm...

#### DOQQUZUNCU ŞƏKİL

*Qadin, Qonşu qadin,*

*Blokda Qadinin yaşadığı mənzilin çöl qapı meydançası. Qadin pilləkəni qalxıb çantasından çıxdığı açarla qapısını açır. Qonşu qadin əlindəki yekə bazar zənbili ilə, öz qapılardanın çıxır.*

**QONŞU QADIN**. Salam, məlimə.

**QADIN**. Salam! Salam! Necəsan?

**QONŞU QADIN** (əlindəki zənbili göstərir). Görürsən də...

**QADIN** (gülümsöyr). Həmin zənbil, həmin küçə, həmin bazar...

**QONŞU QADIN**. Ha, malimo. Həmin zənbil, həmin küçə, həmin bazar...

**QADIN**. Amma bilirsin... İnsan, görəson, niyə naşükür olur?

**QONŞU QADIN**. Nə?

**QADIN**. Deyirom ki, görəson, insan niyə naşükür olur? Bəyəm, pis günlər idi? Mən gecə evdə oturub Həsənzadə ilə danişirdim, sən də elə bilirdin ki, mənim bəsim bir az, o söz... (Gülür.) Vallah, yaxşı günər idi!..

**QONŞU QADIN** (çıyınlarını çökir). Nə deyim, məlimə?..

**QADIN**. Qonşular danişər məndən, hə? Deyirlər ki, evinə kişi golir?

Pauza.

Düzünü de!

**QONŞU QADIN**. Desinlər də!

**QADIN**. Axi, nə deyirlər?

**QONŞU QADIN**. Son dediyini.

**QADIN**. "Utanımlı!.." "Camaatin gözü qabağında evinə kişi golir!.." "Özü də müslümmidir!.." Hə? Belə deyirlər?

**QONŞU QADIN**. Hə. Ancaq mən onların cavabını verirəm! Nə olar yanına kişi golir? Kime mane olurlar? Kimlə işləri var? Kim bilir ki, nə, nodir? Adamın yüz cüra, min cüra dordi-səri olur! Adam var ki...

**QADIN** (gülümseyərək onun sözünü kəsir). O mahni necə oldu?

Faytonçuyam, bəxtim qara,

Minən deyir, sür bulvara...

Yaxşı mahnidı, hə?

**QONŞU QADIN**. Nə bilim, vallah...

**QADIN**. Çok sağ ol də!.. Məni müdafiə etdiyin üçün çox sağ ol! (Qapını açıb içəri girir və arxasında qapını örtür.)

*Qonşu qadın örtüllü qapıya baxıb çıyınlarını çökir.*

İşləq sənür.

#### ONUNCU ŞƏKİL

Qadin, Gənc kişi.

Qadinin mənzili. Axşam. Qadin pəncərənin qabağında dayanıb şüşədən eşiə baxır. Qapının zəngi çalınır. Qadin çevrilib qapıya tərəf baxır. Zəng bir də çalınır. Qadin asta addimlara gedib qapını açır.

**GƏNC KİŞİNİN SƏSİ** (qapının ardından). Salam!

**QADIN**. Salam... Gəldin?

Gənc kişi otağa daxil olur.

**GƏNC KİŞİ**. İstəmirdin gəlim? Gəlməsəydim, darixmayacaqdın mənimcün? Düzün de.

**QADIN** (otaqdakı pəncərəyə tərəf gedərək). Bəlkə də darixacaqdım...

**GƏNC KİŞİ**. Görürən ki.. Yeməyə bir şey var?

**QADIN**. Nə varsə, mətbəxdədi, keç, bax.

**GƏNC KİŞİ**. Axi, mən istəyirəm, son götürəsən... Ona görə yox ki, mən ağayam, sən qulluqcu. Yox. Ona görə ki... bir horarət olsun... Duyğu olsun... Görürəq qoysan qabağıma... Öpəsen, oturasan yanında... Sonra da... sonra da keçək divana!

**QADIN** (çevrilib şüşədən eşiə baxır). Son özün deyirdin ki, buna layiq deyilsən...

**GƏNC KİŞİ**. Hə, mən deyirdim! Bos, son nə deyirdin?

**QADIN**. Mən? Mən də səndən inciyirdim...

**GƏNC KİŞİ**. Bax, belə!.. (Get-gedə qızışır.) Mən bilirom! Sən məndən məhabət umursan! Sevgi umursan! Ancaq başa düş! Sən... son başqa cüro qadınsan... Mən demirəm, sən pişən, no bilim, nəson... Bağışa məni, ancaq deyəcəyəm! Sən... hordon... gorok sono deməyim, ancaq deyirəm... son hordon maraqsız olursan! Mən uzaqdan-uzaga sono baxanda, başqa cüro fikirləşirdim... Son həqiqət axtarırsan, bax, mən də sonə həqiqəti deyirəm: son... hordon mənim üçün maraqsız olursan... Yaddıma bir söz düşür, ancaq yenə deyocoksan ki, başqlarının fikrini tekrar edir. Ho, tokrar edirəm! Marina Svetayeva deyirdi ki, ilahələr allahlara ora gedirdi, qohromanlar doğurdu, ancaq onlar, yəni o ilahələr çobanları sevirdi. Bax, maraqlı onlar idi, çobanları sevən, macoralar axtaran ilahələr!.. Sən ağıllı adamsan, ona görə bunları deyirəm ki, məni başa düşəsən...

**QADIN**. Sən ilahə axtarırsan?

**GƏNC KİŞİ** (gülür). Ilahə var ki? Olsa, özü golib moni tapacaq! Mən heç kimin qapısını döyen deyiləm!

**QADIN**. Bos, mənim qapımı niyə döydün?

Pauza.

**GƏNC KİŞİ**. Sən məni gözlöyirdin, ona görə!

Pauza.

Gözləmirdin?

Pauza.

**QADIN**. Gözlöyirdim...

**GƏNC KİŞİ**. Bax, belə!..

**QADIN.** Bu gün Cəfər Elsevərin telefonunu təpdim, ona zəng çaldım. Hə, düzdü, siz universitetdə bir yerdə oxumusuz... Düz demisən mənə, səni, doğrudan da, universitetdən çıxarıblar... Amma heç bir dava-zad olmayıb... (Gülümşəyir.) Kimsesiz qız üstündə ədalət savaşı olmayıb... Sən idmançıların soyunma otağından paltar uğurlamışan, ona görə də səni tutublar, universitetdən də qovublar...

Pauza.

**GƏNC KİŞİ.** Mən yoxlamağa başlamışan? Yoxla! Mən çox yoxlayıblar...

**QADIN** (ona tərəf çevrilərək çılgın). Sən kimsən? Sən qumarbazsan, aferistsən, əğrısın, kimsən sən?

**GƏNC KİŞİ** (gülümşəyir). Heç özüm də bilmirəm ki, mən kiməm? Vallah, düz sözümüz! Bilirsən, nə fikirləşirəm? Bəlkə də mənim qarşısına sən yox, gərək Messalina çıxayıd ve sənin kimi yazıqların, günahsızlarınızın... Hə?.. Sənin kimi bədbəxtlərin, şanlılıqların... Day nə?.. Sənin kimi aldadılmışlarınız... Hə, hə, görürsən, mən özümü töməz çıxarmıram, aldadılmışlarınız! Sənin kimi aldadılmışlarınızın hayfini məndən alaydı! Ancaq mənim qarşısına sən çıxdın də! Bilirsən niyə?

**QADIN.** Yox.

**GƏNC KİŞİ.** Ona görə ki, Messalina bilir, kimin qarşısına çıxməq lazımdır! (Var-gəl edir.) Mənə yanında saxlamaq əvəzinə, məndən öz işlərin üçün istifadə etmək, mənə şərait yaratmaq əvəzinə, mən yoxlayırsan!.. Dedim də, yoxla! Ancaq bir az dərindən fikirləş! Bilirsən, Madam də Stal kim idi? Bütün Parici barmaqına dolamışdı! Deyirdi ki, mənim sevmədiyim kişilərin arasında on yaxşısı mənim birinci ərim idi. (Gülür.) O Madam də Stal idi, lotunun biriydi, ancaq sən töməzsən, sənin sevdiyin də monəm, sevmədiyin də, yaxşın də monəm, pisin də... Məndən başqa sənin xatirələrin ancaq şagird dəftərlərə, bir də ki, o qəbirşənlək kimi soyuq məktəbinizdeki müəllimlərin naftalin iyidi! Naftalin iyi təkcə onların kostyumlarından golmır, bütün həyatlarından naftalin iyi gəlir, onların bütün xisətlərindən, arzularından, sevinclərindən naftalin iyi gəlir!.. Əslində onlar bütün həyatlarını naftaline qoyublar ki, güvə yeməsin və onlar tamam mənəsiz bir ömür sürürəklər. O həyatı naftalindən çıxarımad, dəha o yazıqlara qismət olmayıcaq... Eləcə, boğaza qədər naftalının içində qalıb, cynaklıının qalın şüasından, özlərinin yox, başqalarının yaşıdığı dünyaya bacaxalar, miskin həyatlarının sonuna qədər... Ancaq mən sənin həyatını naftalindən çıxarddım. Düz deyirəm, ya düz demirəm?

**QADIN.** Düz deyirən!

**GƏNC KİŞİ.** Sən ironiya ilə danışırsan?

**QADIN** (sakit). Yox. Sən çox düz deyirən!

**GƏNC KİŞİ.** Görürsən, mən sənin fikirləşdiyin qədər də pis deyiləm. Gəl bura. Gal mənim yanına!

**QADIN.** Yox. Artıq qurtardı!

**GƏNC KİŞİ.** Qurtardı? (Gülür.) Hələ hər şey təzə başlayır!

**QADIN.** Yox. Doğrudan, qurtardı! Daha mənim heç nəyim qalmayıb. Bankdakı pulum da bitti! (Gülümşəyir.) Pasportumu baxanda, bank kitabçamda baxmışdım, hə? Baxmışdım ki, görüm bu səfəh müəllimə maaşından qəpik-qəpik qara gün üçün nə qədər yığıb?

**GƏNC KİŞİ.** Sən məni kim hesab edirən?

**QADIN** (gülümşəyir). Səni kim hesab edirəm? Onsuz da, daha bunun mənəsi yoxdur...

**GƏNC KİŞİ.** Deyirən, "mənim daha heç nəyim yoxdu"?

**QADIN.** Boli...

**GƏNC KİŞİ.** Var.

**QADIN** (gülümşəyir). Nəyim var mənim?

**GƏNC KİŞİ.** Bəs mən? Demirdin ki, məndən başqa sənə heç nə lazım deyili?

**QADIN.** Deyirdim...

**GƏNC KİŞİ.** Mən hamim adamam də! Ola biler, hərdən sənin ürəyinə doyıram,

lazım olmayan sözlər deyirəm, ancaq mən, sənin gözlədiyin həmin adamam. O yağılı gecədə mənim sənə dediyim o sözlər, hamısı həqiqət idi. Mən səni dəlicesinə sevirdim. Əslinə baxsan, elə bu gün də elədir. Gəl bura. Gəl mənim yanına.

**QADIN** Mən səndən xahiş edirəm, daha rəla girmə... Mən yorulmuşam, başa düş! Yorulmuşam!

**GƏNC KİŞİ.** Mənə nifret edirən, hə? Bilirom, bilirom ki, mənə nifret edirən. Ancaq elə buna görə də mənə borclu olmalsan! Hə! Hə! Düz deyiram! Yenə heç olmasa, bir adam var ki, ona nifret edirən! Yoxsa, əvvəlki kimi, ölü bir həyat sürəcədən! Nə sevməyə bir adəmin olacaqdı, nə də nifret eləməyə! Mən sənin həyatına məhəbbət də getirdim, nifret də! Həyat elə budu də! Canlı həyat budu! Fikirləşən, görərsən ki, düz deyirəm! Ancaq indi hər şeyi məndən asırgayırsən. (Yamsılayır.) "Daha heç nəyim yoxdu!" (Əlli ilə otağın divarlarını göstərir.) Bəs, bu? Bu boyda evi var, amma (Yamsılayır.) "daha heç nəyim yoxdu!"

Pauza.

**QADIN** (sarsılmış). Sən haradan gəlib mənim həyatıma çıxdın? Axı, dünyada yüz dəfə məndən gözəl, yüz dəfə məndən varlı, əlaqələri məndən yüz dəfə, min dəfə çox qadınlarvardı! Sən nə üçün məhz məni qaraladin? Sən haradan gəlib məni tap-dın?

**GƏNC KİŞİ.** Bilmirsən haradan?

**QADIN** (isterik). Yox! Bilmirəm! Bilmirəm!

**GƏNC KİŞİ** (pancerənin qabağına gelir). Özün deyirdin ki, məni sənin ulduzun gondorəti! (Hırslı barmaqını pəncərəyə tuşlaysı.) Bax, o göndərib məni! Bax!

**QADIN.** Baxmiram! Baxmiram! Baxmiram! (Otaqdə gözisərək özünü sakitləşdirməye çalışır.) Gəl belə danışaq səninle... Sən get... Sən get, bir də bura gəlmə... Get... Men dəha səni görmək istəməm... Sən yəqin hələ çox adamlara rast gələcəksən... Bəlkə elə bir adama rast geleceksən ki, hər şey yaxşı olacaq... Get... Bir də buralara gələmə...

**GƏNC KİŞİ.** Məni qovursan?

**QADIN.** Xahiş edirəm sondən, get... Mənde işin olmasın dəha, xahiş edirom...

**GƏNC KİŞİ** (onu yamsılayır). "Məndə işin olmasın..." Mən nə edirəm sənə? Döyürmə, soyürəm, nə edirəm?

**QADIN** (qışkırrı). Get! Gelmə bura! Gelmə!

*İşq sənür.*

### ON BİRİNCİ ŞƏKİL

*Qadın, Gənc kişi, Qonşu kişi.*

*Qadının mənzili. Gecə. Qadın mizin arxasında oturub şagird dəftərlərini yoxlayır, ancaq hiss olunur ki, səkrini bir yerə toplaya bilmir. Qalxıb otağda var-gəl edir, yənə mizin arxasında aylıdır.*

*Qapının zəngi çalınır. Qadın başını qaldırıb bir müddət qapıya baxır. Zəng bir də çalınır. Qadın qalxıb qapını açır.*

**QADIN.** Sən yənə geldin?

Gənc kişi içəri daxil olur.

**GƏNC KİŞİ.** Salam...

**QADIN.** Yenə goldin, hə?

**GƏNC KİŞİ.** Gedim küçədə yatım? (Arxasında qapını bağlayıb otağa keçir.)

**QADIN.** Son mənim ömrümə yazılmışın?

**GƏNC KİŞİ.** Bəs sen bilmirson ki, yazıya pozu yoxdu?

Kiçik pauza.

Qulaq as, başına ola bir fikir girib!

**QADIN.** Sonin ola fikrin də olur?

**GƏNC KİŞİ** (incimisi). Görürsen? Sözümü deməmiş, ağzından vurursan, sonra da

deyirsən ki, elə oldu, belə oldu!.. Mən nayəm bəyəm? Yəni elə dəhşətli bir məxlumat ki, bir dənə yaxşı söz deyə bilərəm? (Var-gəl edir.) Onda sənə başqa ideya verəcəyəm! Pis adamın əla ideyəsi! (Gülür.) Bir az birtəhərdi, amma əladı! İndi ağlıma gəldi! Bütün problemlərimiz həll olunur! Deyim?

**QADIN.** De də...

**GƏNC KİŞİ** (ayaq saxlayır). Məni götür oğullugu!

**QADIN** (gülümsəyir). Sən oğulluga götürüm?

**GƏNC KİŞİ.** Ha! Mən sənə yalan demişəm. Mən məktəbə bir il gec getməmişəm, əksinə, iki il tez getmişəm, beş yaşından. Çünkü beş yaşından əlisbanı öyrənmişdim, nağılları oxuyurdum, elə bilirdim ki, bu səfəh dünya da o nağıllar kimi bir şədiy... (Gülür.) Nə isə... Mən onuncu sınıfda oxuyanda on beş yaşı var idi. İnanırsın?

**QADIN.** Niyə inanıram? İnanıram.

**GƏNC KİŞİ.** Onda götür məni oğulluga. Nədi, pisdi? Yoxsa, oğlun olsayıdı, məndən yaxşısı olacaqdı? Görür məni oğulluga... (Sözünü yarımcıq kəsərək diqqətlə Qadına baxır.) Mən də... mən də gedib sizin rayonun Təhsil şöbəsinə şikayət etmərəm ki, keçmiş şagirdinin etlaqını pozmaqla müşəkul olmuşsun! (Gülür.) Zarafat edirəm... Kim olsam da, bu səviyyəyə enməram... Nə bilim? Bəlkə də, enərəm? (Gülür.) İnsan elə əcaib bir məxludu ki, ondan nə desən gözləmək olar! Düz demirəm? Sən özün birdən elə bir şey eləyə bilərsən ki, heç ağlına da gəlməz! Ha?

**QADIN** (çiyinini çəkir). Bəlkə də...

**GƏNC KİŞİ.** Görürəm!.. Görürəm ki, mənə nifrat eləyirsən!.. Elə!.. Elə bilirsən, belə baxmaqla, məcbur edəcəkən ki, mən vicedən əzabı çekim? Niyə? Mənim dırnamığım olmamışın vəzifə başındadı! Mən gedib adını yaza bilməyən birinin, dünyadan xəbəri olmayan bir kütün qapısında danışın, boynumu büükürəm, bəs vicedən niyə protest etəmir? Onda nə üçün mən vicedən əzabı çəkməliyəm? Mən acımdan ölümdən vicedən əzabı çəkənlər bəs haradayıd?

**QADIN.** Sən acımdan ölmüşən?

**GƏNC KİŞİ.** Nə bilirsən ki, mənim acımdan ölen vaxtlarım olmayıb! Hə? Axi, sən o bilirsən e, mənim haqqımda? Heç nə! (Get-gedə qızışaraq yamsılayır.) "Cəfor Elsevar deyib ki, mən paltar oğurlamışam..." Bəli! Oğurlamışam! Ancaq həyatı (Barmağının ucunu göstərir), bax, bu qədar babat olan bir adam gedib idman otağından paltar oğurlayır? Əger, mənim dəhşətli cəhiyacım olmasayı, belə bir miskin iş tutardım? Bəs bunu niyə fikirleşmirsən? Cəfor Elsevar!.. Cəfor Elsevar neyləyir? Rüvət alıb qazetlərə məqələ yazar! Onu ifşa edir, bunu tərifləyir, hamısı da pulla! O əladır, ancaq mən pişəm! Qoy olsun! Görür məni oğulluga, töriyə et! Sənin üçün da yaxşı olar! Tək qalmazsan. Bir yerdə yaşayarıq. Gəlinə tapşıraram, sən incitməsin. İcaza verərəm nəvərləri gözməyə apararsan!.. Hə, özünü yaxşı aparsan, evdə tək olanda, sənə icazə verərəm ki, hərdən gelib girəsən yanına! (Gülür.) Amma ayda bir dəfədən artıq yox!

Kiçik pauza.

**QADIN.** Sən məndən kimin intiqamını alırsan?

**GƏNC KİŞİ.** Nə?

**QADIN** (elə bil, özü-özüylə danişir). Elə hey fikirleşirəm ki, axı, bu məndən kimin intiqamını alırsı?.. Nəyin intiqamını alırsı?.. Axi, mən elə bir iş görməmişəm ki, məndən belə intiqam alınsın... Axi, nə etmişəm mən bu həyatda? Mən nə görmüşəm ki, nə də edim?

Kiçik pauza.

Bura bax, sən öz bədbəxtliyinin, öz acizliyinin intiqamını məndən alırsan?

**GƏNC KİŞİ.** Nə? (Port.) Mən niyə bədbəxt oluram? Gör, kim mənə aciz deyir?! Səndən aciz adam var dünyada?

**QADIN.** Yox.

**GƏNC KİŞİ.** Bax, belə! Sənin bütün həyatında birçə işqli şey olubsa, o da mo-

nəm! Elə bilirsən, görmürəm ki, məndən necə ləzzət alırsan? (Gülür.) Ancaq sən də az aşın duzu deyilsən, ha!? (Qadının qarşısında o baş-bu başa addimlayaraq.) Kim deyər ki, bu bigana, bu yaşı xanımın, yox, xanımın yox, bu müəlliminin içində, necə bir görməmiş ehtirası var?!

Pauza.

**QADIN** (sakit). Deyirsən oğulluga götürüm səni?

**GƏNC KİŞİ.** Bəli-i-i!..

**QADIN** (eyni sakitliklə). Onda bunu yumaq lazımdı...

**GƏNC KİŞİ** (təcəccübə). Yumaq lazımdı?

**QADIN.** Əlbəttə!

**GƏNC KİŞİ.** Vallah, sən mənim fikirləşdiyimdən də ağıllısan! Barışınq, hə? Məni restorana aparırsan?

**QADIN.** Restorana niye? (Ayaq qalxır.)

**GƏNC KİŞİ** (gülür). Bu fani dünyada restorandan yaxşı yer var?!

**QADIN.** Sonra baxarıq... Otur. (Mətbəxə keçir.)

**GƏNC KİŞİ** (Qadının ardınca baxaraq). Doğrudan da, vallah, bu qadınlar bir sıri-xudadı! (Var-gəl edir.) Kim deyə bilərdi ki, Anna Karenina özünü qatarın altına atacaq? (Börkdən.) Kömək eləyim sənə?

**QADIN** (mətbəxdən). Yox...

**GƏNC KİŞİ.** Vallah, bu, yaxşı adamdı... Mən də lap ecləfin biriyəm!

Qadın elindəki sinidə iki qədəh şəmpən şərabı ilə içəri girir.

O-o-o!.. Mən elə bilirdim, zarafat eləyirsən... Bəs, şəmpənin özü hani?

**QADIN.** Soyuducuda. Əyləş. (Qədəhləri mizin üstünə qoyur və oturur.)

**GƏNC KİŞİ.** Bunun ayrı ləzzəti var!.. Mən də yapışmış restorandan! Qozbeli qəbir düzəldər do! (Gülür.) Neyləyim? (Oturaraq qədəhi olinə alır). İçək, hə? Anabala olmağımızın şərəfinə? (Bir neçə qurtum içərkək göz vurur.) Ancaq bu gün, deyəsen, ana-bala olmağımızı yaddan çıxaraçaq!.. Sənin sağlığına! (Yenə bir neçə qurtum içir.) Pis sözlər deyirəm... Bağıشا məni... Özüm də bilirəm ki, pis sözlər deyirəm... Sənin çox qəddar zarafat edirəm... Ancaq hor şey keçib gedir... Sənin də ağrı keçəcək... Bilmirəm sən görmüşən, yoxsa, yox? Ağacın budağını kəsəndə, bir müddət ağlayır, şirəsi tökültür, ancaq sonra hor şeyi yadından çıxarır, o kesik yerinin üzünü qabıq örtür, ağac daha da cavanlaşır, sağlam olur!..

Pauza.

(İçir.) Yaxşı, bağışla də məni...

**QADIN.** Gedir.

**GƏNC KİŞİ.** Bağışlamaq heç vaxt gec deyil. Sadəcə, bağışlamağı bacarmaq lazımdır!.. Bilirom, ürəyinə toxunuram sən... Amma sən məndən uca ol do! Son yüksəkda dayan! Sən bağışla... Axi sən də mənim ürəyimə dəyirən... (İçir.) Yoxsa elə bilirəm, mənim ürəyim dədəndə? Yox... Mənim ürəyim də, təessüf ki, daşdan deyil... Deyirən, mən öz bədbəxtliyimin intiqamını səndən alıram... Bundan dehşətli söz olar, mənə deyirən?..

Pauza.

Nə bilim... Amma xoşbəxtlik də çox nisbi bir şeydi... Kimdi xoşbəxt? Göstər mən!.. Mən, doğrudan, sənin sağlığını içirəm! (İçir.) Vallah, mən səni hoqiqətən sevəm!.. İnanırsan?

Pauza.

(Barmağının ucunu göstərir.) Heç bu qədər də inanırsan? Hə?

Qadın başını bulayır.

Nahəq! Dünəyada pis adam yoxdu! Sadəcə, insanları başa düşmək lazımdı... Sən elə bilirəm ki, məni tamırsan? Bəlkə mənim də elə arzularım olub ki, sənə o əldəzələr əfəminən də yuxarıda dayanıb?! Sən nə bilirəm ki, mən ürəyim də, çox-rom? Bəlkə mən özümə səndən də artıq nifrat edirəm? Nə bilirəm? Düz demirəm?

**QADIN** (çiyinlərini çəkir). Nə bilim?..

**GÖNC KİŞİ.** Yox, düz deyirəm! Məsələn, mən yüz faiz bilirəm ki, sən pis adam deyilsən!

**QADIN** (gülümşəyir). Bilmək olmaz...

**GÖNC KİŞİ.** Yüz faiz!

**QADIN.** Bəs sən?

**GÖNC KİŞİ.** Mən?

**QADIN.** Hə. Sən neçə faiz?

**GÖNC KİŞİ** (gülür). Nə bilim?.. Bilmirəm... (Bir az tutulmuş.)

**QADIN.** Sənin öz ürəyindən xəbərin yoxdu? Niya bilmirsən?

**GÖNC KİŞİ.** Sən elə bilirən ki, adam öz-özünü taniyır? Nə isə... Amma onu bilmək ki, sənənlə yaxşı rəftar eləmirəm...

Pauza.

Deyəsan sentimental olmuşsun... Səndən keçib də, mənə... (Gülür.) Əger, insan sentimental adamırsa, deməli, yaxşı adamdır! Hə?

**QADIN** (yenə ciyyinlərini çekir). Nə bilim?..

**GÖNC KİŞİ.** Axi dedim ki... səndən xahiş etdim ki, məni bağışla də!.. Səni heç belə fikirlə görməmişəm... İstəyirsin, diz çöküb ayaqlarını qucaqlayım?

**QADIN.** Yox, istəmirəm...

**GÖNC KİŞİ.** Mən sənə tanıyıram, əvvəl-axır bağışlayacaqsan... Lap elə bu gecə bağışlayacaqsan!.. (İçir.) Mən deyirəm də, sənən əlin dadlı əldir!

Qadın gülmüşəyir.

Şəmpən da, elə bil, adı şəmpən deyil. Sən süzmüsən qədəhlərə, ona görə dadlı olub!..

Qadın gülmüşəyir.

Gəl, hər şeyi təzədən başlayaq! Vallah, yaxşı olar!.. Mən çox şey başa düşmüşəm... Sənin ürəyinə toxunmağıma baxma... Bəlkə də sən düz deyirsən... Heyatda mənimki getirmədi... Bəlkə elə o kompleksdi, mani məcbur edir ki, sənənlə belə rəftər edim? Bəlkə, sənə baxanda, özümü daha dərindən görürəm, özüm özündən qorxuram, özüm özümü bağışlaya bilmirəm, ona görə belə edirəm? Ele bilirən, mən heç bir əzab çəkmirəm? Bəlkə mən səndən də çox əzab çəkirəm, nə bilirən?

Kiçik pauza.

Gəl, gəl, təzədən başlayaq! Doğru deyirəm!

**QADIN.** Sənin doğru sözün var?

**GÖNC KİŞİ** (gülür). Niya yoxdu? (Şəmpəni axıra qədər içib piyaləni mizin üstünə qoyur.) Mən, deyəsan, sənin yanında o çobana dönmüşəm!?

**QADIN.** Hansı çobana?

**GÖNC KİŞİ.** Bir çoban qısqırı ki, ay-haray, sürüyə canavar girib! Camaat axışib haraya gəlir, görürər ki, canavar-zad yoxdu. Çoban bir dofa də hay-küy salır ki, ay aman, sürüyə canavar girib! Camaat yenə axışib haraya gəlir. Yenə görürər ki, canavar yoxdu. Bir müddət keçir, çoban üçüncü dofa təzədən qısqırı ki, ay camaat, kömək eləyin, sürüyə canavar girib! Daha heç kim haraya gelmir, hamı elə bilir ki, çoban yenə yalandan qısqırır. Ancaq, sən demə, bu dofa doğrudan da sürüyə canavar giribmiş! Sürünü də dağıdır, o yaxşı çobanın da boğazını gemirir. (Gülür.) İndi, deyəsan, mən də o çobanam!

**QADIN.** Mən də canavar!

**GÖNC KİŞİ** (gülür). Səndən canavar çıxmaz!

**QADIN.** Bilmək olmaz!

**GÖNC KİŞİ** (ela bil, nədənən şübhəlenir). Bilmək olmaz?

**QADIN** (başı ilə tosidiq edərək). Hə.

Pauza.

**GÖNC KİŞİ** (birdən boğazını tutaraq öyüməyə, yerində qıvrılmağa başlayır). Mən... mənə nə oldu?.. (Dəhşətə Qadına baxaraq qısqırır.) Nə etmison?

**QADIN** (sakit). Demirdin ki, sənin qarşına gorok Messalina çıxayıd?

**GÖNC KİŞİ** (boğula-boğula) Mənə... mənə nə vermisən?

**QADIN** (eləcə sakit). Sənin yadından çıxıb ki, mən kimya müəllimiymə?

**GÖNC KİŞİ** (iki ali ilə boğazını tutub ayağa qalxaraq Qadına hücum etmək istəyir). Ay... ay... qancıq! Mənə... mənə əlin qalxdı! Elə bilirən... elə... bilirən... (Yerində səndəyir.) Canavar!.. Canavarmışsan... sən!.. Kim deyardı? Kim deyərdi ki, sən canavarsan?.. (Əlli ilə kitab rəflərindən yapışır və rəflərlə birləşdirir.) Kömək elə... (Qısqırır.) Mənə kömək edin!.. Həkim çağırın!.. (Yerində qıvrılır.) Qoyma!.. Qoyma ölüm... Sən özünü də məhv edirən... Qoyma!.. (Xırıldayan səsi ilə var gücüylə qısqırmaq istəyir.) İstəmirəm!.. Öləmkən istəmirəm!.. (Ağlayır.) Mən... yaxşı adamam... sən bilmirən... sən məni tanımırsan... mən yaxşıyam... mən... mən səni sevirəm... Qorxuram!.. Qorxuram!.. Ölürəm... (Güclə xırıldır.) Kömək... elə... Mən bilmirdim ki... sən beləsən... Bağışa məni... Yazıgin... Yazıgin gol... (Xırıldayaq yerində qapalayıv və hərəkətsiz donub qalır.)

Uzun pauza.

**QADIN.** Sən düz deyirdin! Sən (Əlini pəncərənin şüşəsinə tərəf qaldırır.) oradan gəlmisən! Çünkü sən mənim taleyiye yazılmışın! Hə, sən oradan gəlmisən, çünkü, bunu da düz deyirdin, yazıya pozu yoxdur! Yəqin... yəqin mən də sənin taleyiye yazılmışdım... (Güclə yerindən qalxb pəncərəyə yaxınlaşır və şüşələri taybatay açaraq qısqırır.) Amma niya? Nə üçün?

**QONŞU KİŞİ** (qapı arxasından). Olar? Bu nə səs-küydü belə? (İçəri daxil olur.) Nə olub, malime? (Heyrət içinde gah Qadına, gah da yerə sərliyi casadə baxır.)

**QADIN** (ona taraf çevrilir, gülümşəyərək sakit). Sizi təbrik edirəm!..

**QONŞU KİŞİ.** Məni?

**QADIN.** Hə!..

Pauza.

(İki bileyini də Qonşu kişiye tərəf uzadır.) Axır ki, qatıl həbs etdiniz!

**QONŞU KİŞİ** (yerdə uzanmış Gönc kişiye baxaraq dəhşət içinde geriyə addimlaya-addimlaya) İstəmirəm!.. İstəmirəm!.. İstəmirəm!..

*İşq sənür.*

## SON

10-17 avqust 2002.

Zugulba.

## AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN RƏHBƏRLİYİNƏ

Türk dünəyinin böyük yazılı professor-doktor Elçinin anadan olmasının 60 illik yubileyin ürəkdan təbrik edir, bu böyük mədənlilik, sənət və siyaset adamları neçə-neçə belə illər arzulayıv, Azərbaycan Yaziçilər Birliliyi vasitəsilə ona en böyük sevgi və saygımızı çatdırırıq.

Vurğulamaq istəyirik ki, Elçin, yüzilin yetirdiyi, həm də sadəcə Azərbaycan xalqının deyil, böyük insanların duygularını dila gətirmiş önləmli bir şəxsiyyətdir. Türkiyədə çap olunan "Mahmud və Məryem", "Ağ dəvə", "Ölüm hökmü", "Şuşa dağlarının duman bürüdü", "Sarı galin" kitabları ilə yanğı, Ankara, Örəzurum, Konya Dövlət Teatrlarında sahnəyə qızılan "Mənim sevimli dəlim", "Mən sənin dayınam" və "Mənim orim dəlidir" adlı pyesləri də xalqımızın böyük möstənənlüqlə oxuduğu və tamaya etdiyi əsərlərdəndir.

Hörəmli Elçinin xələrlərinin KIBATEK-in tərkibindəki bütün ölkələrdə çap olunması, böyük yaradıcılığundan xüsusişa gənc istedadların yararlanması üçün qurumumuz öz saylarınil davam etdirilməkdədir. Biz yaxşı bilirik ki, Elçinin yaradıcılığı çağımızın dərin dərəkləri dərk etmək baxımından çox ənənəvi əhəmiyyətli mallıkdir.

KIBATEK-in orqanı "Durnalar" dərgisinin hazırlanıqda olan 11-ci nömrəsinin Türk dünəyinin bu böyük sənətkarının 60 illik yubileyinə armagən olaraq çıxacağına dair bildirik.

Türk xalqları əsərbəyatiñ ulduzu, ortaç qırur qaynağımız professor-doktor Elçini anadan olmasının 60-ci iləndən təbrik edir və bu sevinc duygularımızı ona çatdırduğuna görə qardaş Azərbaycan Yaziçilər Birliliyinə təşakkür edirik.

Metin TURAN

Kırp-Balkanlı-Avrasiya Türk Ədəbiyatları Kurumu  
(KIBATEK) Türkiye Başqanı